



BİNƏQƏDİ

BAKI-2015
I AVROPA OYUNLARI
İLƏ ƏLAQƏDAR 1 İYUL
2014-cü İL TARİXİNDƏN
"TƏMİZ BİNƏQƏDİ"
LAYİHƏSİNƏ START
VERİLİB

№15 (109) | 24 aprel 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Əlaqələr yüksək səviyyədə inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə həm Azərbaycan, həm İranda, həm də beynəlxalq təşkilatlar çərçivəsində görüşlərinin önəmli olduğunu bildirdi.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın ölkəmizə səfərinin münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Nazir Hüseyn Dehqan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Rusiyanın "Rostex" Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Baş direktor Sergey Çemezov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb. Sergey Çemezov rəhbərlik etdiyi "Rostex" Dövlət Korporasiyasında aparılan struktur islahatları və həyata keçirilən işlər barədə məlumat verib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin çox yüksək səviyyədə olduğu bildirilib, müdafiə sənayesi, maşınqayırma, yüksək texnologiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Azərbaycan dövləti təhsilə böyük qayğı ilə yanaşır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qliboçkonu qəbul edib.

Pyotr Qliboçko Bakıda gedən çox böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayıb. O, ölkəmizin müvafiq strukturları ilə əməkdaşlığa toxunaraq rəhbərlik etdiyi təhsil ocağında xeyli sayda azərbaycanlı tələbənin uğurla təhsil aldığını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanda təhsilə dövlət səviyyəsində böyük qayğının göstərildiyini qeyd edərək bu sahənin ölkəmizin inkişafının əsas prioritetlərindən biri olduğunu vurğulayıb, gənc nəslin hərtərəfli inkişafı istiqamətində, o cümlədən peşəkar tibb kadrlarının yetişdirilməsi sahəsində ölkəmizdə genişmiqyaslı işlərin həyata keçirildiyini bildirib.

Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənməsinə əminlik ifadə olunub.

Prezident İlham Əliyev Azərbaycanda təhsilə dövlət səviyyəsində böyük qayğının göstərildiyini qeyd edərək bu sahənin ölkəmizin inkişafının əsas prioritetlərindən biri olduğunu vurğulayıb, gənc nəslin hərtərəfli inkişafı istiqamətində, o cümlədən peşəkar tibb kadrlarının yetişdirilməsi sahəsində ölkəmizdə genişmiqyaslı işlərin həyata keçirildiyini bildirib.

Bakı Su İdmanı Sarayı istifadəyə verildi

Aprəlin 20-də Bakı Su İdmanı Sarayının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər.


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Su İdmanı Sarayında yaradılan şəraitlə tanış olublar.

Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında sərəncam imzalayıb. 2013-cü il aprelin 19-da isə dövlətimizin başçısının iştirakı ilə bu möhtəşəm idman sarayının təməli qoyulub.

Altı hektar ərazisi olan bu möhtəşəm idman qurğusu yüksək keyfiyyətlə inşa edilmiş və artıq istifadəyə hazırdır. Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.

Prezident İlham Əliyevə Bakı Su İdmanı Sarayının interyerində həyata keçirilən işlərlə bağlı məlumat verilib.

Su İdmanı Sarayında üç hovuz yaradılıb. Dövlətimizin



başçısı yarışların keçiriləcəyi əsas hovuz baxıb. Uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metr olan hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub. Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilmişdir. Hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın "Myrtha Pools" şirkəti tərəfindən yaradılıb.

Bakı Su İdmanı Sarayında yaradılan şərait təsdiqləyir ki, dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası ölkəmizin gücünü göstərir. İlk Avropa Oyunlarına hazırlığın mühüm mərhələsi olan Bakı Su İdmanı Sarayının inşası bir daha bu möhtəşəm beynəlxalq idman tədbirinin yüksək səviyyədə baş tutacağına əminlik yaradır.

Qeyd edək ki, 2015-ci il

də Odlar Yurdu Azərbaycandan start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında qəbul olunub. Ölkəmizin namizədliyi 38 dövlət tərəfindən dəstəklənib. Bu Oyunların Bakıda keçirilməsinə qərar verilməsi təbii ki, Azərbaycanın beynəlxalq nüfuzundan, dünyada formalaşdırıldığı müsbət imicdən qaynaqlanır. Birinci Avropa Oyunlarına az vaxt qalmasına baxmayaraq, ölkəmizdə

bu möhtəşəm tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir.

Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də son illərdə ölkəmizin idman sahəsində qazandığı uğurların nəticəsidir. Təsədüfi deyil ki, 22 illik müstəqilliyi dövründə Azərbaycan atletləri olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2 minədək medal qazanıblar.

Bakı İdman Sarayı I Avropa Oyunlarına hazırdır

Aprəlin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, "Bakı 2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Müasir tələblərə uyğun yenidən qurulan binada Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün bütün şərait yaradılıb. Bakı İdman Sarayı əsas idman zalı və texniki binadan ibarətdir. Burada ümumilikdə, 32 min kvadratmetr sahədə əsaslı təmir işləri aparılıb. Üçmərtəbəli binada təmir işləri ən yüksək səviyyədə, beynəlxalq tələblərə nəzər alınaraq görülüb. Birinci Avropa Oyunları zamanı bu qurğuda idmanın badminton və stolüstü tennis növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur. Təmirdən əvvəl tamaşaçı oturmaqçılarının sayı 1100 idi, indi bu rəqəm 1736-ya çatdırılıb. Ta-



maşaçı oturmaqçı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tamaşaçı tribunası inşa edilmişdir. Binada, həmçinin hakimlər, mətbuat nümayəndələri və VIP qonaqlar üçün də xüsusi otaqlar yaradılıb. Badminton və stolüstü tennis yarışlarının keçirildiyi yerlərlə bağlı Beynəlxalq Federasiyaların tələbləri nəzərə alınaraq burada xüsusi ağıllı

idarəetmə sistemli, hava axınına horizontal istiqamətdə bərabər şəkildə paylayan havalandırma sistemi qurulub. İdman sarayında doping yoxlama otağı, tamaşaçılar, idmançılar və mətbuat nümayəndələri üçün kafelər və digər zəruri bölmələr yaradılıb. Bundan başqa, burada "Bakı 2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin əməkdaşlarının iş və

istirahət otaqları, iclas və toplantı zalları da var. İdman qurğusundakı püşkatma zalı, idarə heyətinin iş, müəssisə, VIP qonaqların gözləmə və yarışları izləmə, beynəlxalq federasiya nümayəndələrinin işçi, səs sistemlərinin idarə edilməsi və yarışların əlaqələndirilməsi otaqları da ən müasir səviyyədədir. Binanın daxilində 6 lift şəxsiyyəti inşa edilmiş və müasir lift-

lər quraşdırılıb. Bununla da, fiziki imkanları məhdudd olan tamaşaçıların və gələcəkdə paralimpiyaçı idmançıların binanın bütün sahələrindən tam istifadə edə bilmələrinə hərtərəfli imkan yaradılıb. Bina transformator yarımstansiyası, generator və qazanxana ilə də təchiz edilmişdir. Sarayın qaz, su, kanalizasiya, elektrik, rabitə və fiber-optik internet xətləri yenilənib.

TƏDBİR

3



"ASAN könüllüləri" nə sertifikatlar təqdim olundu

TƏHSİL

4



Binəqədidə təhsil alan şagirdlər yüksək nəticələr əldə edirlər

TARİX

5



Əfsanəvi generalın xatirəsi yad olundu

BAKI-2015

7



Bakı Atıcılıq Mərkəzi I Avropa Oyunlarına tam hazırdır

Mehriban Əliyeva: “Ümidvaram ki, I Avropa Oyunları dostluq, həmrəylik, birlik, sağlam rəqabət şəraitində keçəcək...”

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Rusiya Federasiyasının “Rossiya-24” telekanalına müsahibə verir. AZƏRTAC-ın yaydığı müsahibəni oxucularımıza təqdim edirik.

Aparıcı: Azərbaycan birinci Avropa Oyunlarını qəbul etməyə hazırlaşır. Bu idman bayramının Moskvada təqdimat mərasimi keçirilib. Oyunların Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva həmkarım Evelina Zakamskaya müsahibəsində bu əlamətdar hadisə ərafəsində öz ölkəsinin həyəcanları və gözləntiləri barədə danışıb.

Mehriban xanım, Sizi Moskvada salamlamağa şadam. Bu günlərdə birinci Avropa Oyunlarının Moskvada təqdimatının keçirilməsi xüsusilə xoşdur. Rusiyalılar, təkcə onlar yox, hamı bu böyük idman bayramını sevincə dolu iztirlərə gözəlayir. Avropa Oyunlarına son hazırlıq işlərinə necə getməsi və baxılırların qonaqları qarşılamasına necə hazırlanması barədə danışmaq istəyirəm.

Sağ olun. Mən ilk növbədə demək istəyirəm ki, Moskvada olmağına çox şadam. Mən bu şəhərdə oxumuşam, tələbəlik illərim burada keçib. Bu şəhəri çox sevirməm, onunla bağlı çox xoş xatirələrim var. Dünyəni biz birinci Avropa Oyunlarının Moskvada təqdimatını keçirdik. Təşkilat Komitəsi Avropanın Roma, Paris, London, Berlin və başqa iri paytaxt şəhərlərində bu cür təqdimatlar keçirib, nəhayət, indi biz Moskvadayıq. Mən çox sevinirəm, çünki Moskva bizə dost ölkəmizin paytaxtıdır. Bizim çox möhkəm, mehriban qonşuluq münasibətlərimiz var. Rusiya ilə Azərbaycan arasında münasibətlər çox möhkəm tarixi təməl üzərində qurulub. Xalqlarımız onilliklər boyu mədəni və bəşəri münasibətlərlə bir-birinə bağlıdır. Təbii ki, bu əlaqələr genişlənməyə ikitərəfli siyasi və iqtisadi əməkdaşlığa çevrilib.

Əlbəttə, birinci Avropa Oyunları Avropa idmanı tarixində yeni səhifə açacaq və bu cür Oyunları təşkil etmək, keçirmək, qəbul etmək Azərbaycan üçün böyük şərəf və böyük məsuliyyət deməkdir. Eyni zamanda, bu Avropa idman icması bizim ölkəmizə etimadın göstəricisidir. İş elə gətirdi ki, hazırlıq üçün vaxtımız heyli az oldu – cəmi iki il yarım. Adətən, bu səviyyəli, bu miqyaslı idman tədbirlərinə hazırlaşmaq üçün, əlbəttə, heyli çox vaxt tələb olunur. Lakin biz, demək olar ki, bu işləri vaxtında görə bildik və qarşımızda duran bütün vəzifələri yerinə yetirdik.

İndi Oyunların başlanmasına cəmi iki ay qalır, son hazırlıq işləri görülür, bütün komanda öz diqqətini detallar üzərində cəmləşdirib. Lakin artıq bu gün demək olar ki, Bakı Avropanı qəbul etməyə hazırdır. Ümidvaram ki, birinci Avropa Oyunları dostluq, həmrəylik, birlik, sağlam rəqabət şəraitində keçəcək və bu, ümumi bayram olacaq.

– Soçi Olimpiadasına hazırlıq işləri son günə qədər davam etmişdi. Buna görə də əgər Siz bir neçə ay əvvəldən artıq hər şeyin hazır olduğunu deyirsinizsə, bu, əlbəttə, sizin müəssisələrinizə və intizamınıza basuculuğu göstərir...

– Düşünürəm ki, bu cür böyük tədbirlər həmişə son dəqiqəyə qədər diqqət və hər bir detalın yoxlanmasını tələb edir. Buna görə də fikirləşirəm ki, bizi də eyni vəziyyət gözləyir.

– Azərbaycan bir milyondan çox tamaşaçı gəlməlidir. Bilirsiniz ki, mən Bakıda böyümüşəm və sadəcə təsəvvür edə bilmirəm: orada iynə atsan, bu da böyük bayram idi, musiqi bayramı, çoxsaylı strukturlar – həm dövlət qurumları, həm də ictimai qurumlar cəlb edilmişdi. Zənnimcə, həmin müsabiqə uğurlu oldu. Azərbaycan müسابiqəyə yetərinə yüksək səviyyədə keçdi. Paytaxtımızın bütün qonaqları qeyd edirdilər ki, şəhərin ab-havası və bu bayram ruhu onları heyran edib.

Avropa Oyunlarının keçirilməsi, əlbəttə, daha geniş miqyaslı və daha çoxplanlı tədbirdir, lakin “Eurovision” müsabiqəsinə hazırlıq dövründə qazandıığımız təcrübə, əlbəttə, bizim işimizə yarayacaq.

Biz çox güclü Təşkilat Komitəsi yaratmışıq, beynəlxalq idman təşkilatları, o cümlədən Avropa Olimpiya Komitəsi ilə, beynəlxalq federasiyalarla əməkdaşlıq edirik. Könlüllülər tərəfindən çox böyük dəstəyimiz var. Komanda uğurludur və işlərin bugünkü gedişinə əsasən deyər bilərəm ki, biz qarşımızda qoyulan vəzifələrin öhdəsindən gəlirik. Əlbəttə, siz doğru dediniz ki, bu cür genişmiqyaslı tədbirlər həmişə müəyyən dərəcədə gözlənilməz olur və hər şeyə hazır olmaq lazımdır. Buna görə biz hər şeyi nəzərə almağa çalışırıq.

Hesab edirəm ki, Oyunlar, ilk növbədə, idmançılar üçün bayram olmalıdır. Ona görə ki, bu, hər şeydən əvvəl idmançıların bayramıdır. Məsələn, bu

Oyunların iştirakçıları üçün maksimum rahatlıq təmin etmək məqsədilə yaradılmış Atletlər kəndi çox yüksək beynəlxalq standartlara müvafiqdir. Ümid edirəm ki, həm rusiyalı idmançılar, həm də digər Avropa ölkələrindən olan idmançılar bunu hiss edəcəklər. Orada biz həm məşqlər, həm hazırlıq, həm də istirahət üçün şərait yaratmışıq, əlbəttə, qonaqları da unutmamışıq. Siz doğru dediniz, siz çoxlu sayda qonaq gözləyirik. Biz geniş mədəni program hazırlayıyıq. Çünki Oyunları keçirən və qəbul edən ölkə olaraq Azərbaycanı göstərmək istəyirik. Azərbaycan zəngin tarixə və mədəniyyətə malik olan qədim ölkədir. Hərçənd, müstəqil dövlət kimi biz çox gəncik. Şübhəsiz, bizim qonaqlarımıza nümayiş etdirmək istədiyimiz dəyərlər – irs, ənənələr çoxdur və Oyunların yüzdən çox ölkədə nümayiş etdiriləcəyini nəzərə alsaq, biz bu dəyərləri müəyyən dərəcədə Avropaya və dünyaya göstərmək istəyirik. Biz gənc və rəngarəng mədəniyyətə qonaqlarımızı ümidvaram ki, qonaqlarımız razı qalacaqlar.

– Azərbaycan qonaq qəbul etməyi bacarır. Bu, şəksiz məsələdir.

– Sağ olun. Bu sözləri eşitmək mənə çox xoşdur.

– İdman yarışları ideyası siyasi baxışları müxtəlif olan, müxtəlif millətlərə və dini konfessiyalara məxsus olan insanları birləşdirməlidir. Birinci Avropa Oyunlarının konsepsiyasında toleranlığın, tolerantlıq ideyası necə nəzərə alınmışdır? Axi, gələcəkdə Avropa Oyunlarına ev sahibliyi edənlər üçün bu ideyanı məhz Siz həyata keçirməli və onlar üçün müəyyən səviyyə təyin etməli olacaqsınız.

– Bütövlükdə Olimpiya hərəkatının ideyası birlik, bərabərlik, ədalət deməkdir. Təəssüf ki, müasir dünyada məhz bu anlayışların qitəli çox münasibətlərin, çox gərginlik ocaqlarının əsasını təşkil edir. Ona görə də bu cür tədbir – istər idman tədbiri, istər mədəni tədbir həmişə müxtəlif ölkələrdən olan, müxtəlif konfessiyalara məxsus insanların və xalqların birləşməsi baxımından daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan düşünürəm ki, Bakının birinci Avropa Oyunlarının vətəni olması təsadüfi olmayacaqdır.

Ona görə ki, Azərbaycan geosiyasi baxımdan minilliklər boyu Böyük İpək Yolu üzərində Şərq ilə Qərbin qovuşduğu yerdə yerləşir. Ölkəmizin ərazisində müxtəlif mədəniyyətlər, müxtəlif sivilizasiyalar qaynayıb-qarıyır, müxtəlif dinlərin nümayəndələri yaşayır. Bütün bunların təsirini, müxtəlif mədəniyyətlərin təsirini hətta bizim şəhərlərimizə mənərləyib gətirir.



Lakin ən başlıcası odur ki, Azərbaycan xalqının qəlbində bu həqiqi tolerantlıq, dözümlülük, dostsevərlik, başqa mədəniyyətin qəbul edilməsi ruhu uzun illər boyu, demək olar ki, əsrlər boyu formalaşmışdır. Biz öz köklərimizə, öz mədəniyyətimizə, ənənələrimizə çox həssaslıqla, hörmətlə, qayğıkeşliklə yanaşıyıq. Lakin biz dünyanın mədəni müxtəlifliyini də eynilə bu cür qəbul edirik və bu, uğurlu rəhbərlikdir. Ona görə ki, özünə məxsus olanları hətta qiymətləndirmək, onu qiymətləndirməyi və sevməyi bacarmaq üçün özganlığımızı qəbul etmək lazımdır. İndiki halda heç də təsadüfi deyildir ki, bu gün Bakı özünəməxsus bir multikulturalizm mərkəzidir. Keçən il Prezidentin Fərmanı ilə ölkəmizin paytaxtında Multikulturalizm Mərkəzi yaradılıb. Hər il keçirilən Beynəlxalq Humanitar forumlar, mədəniyyət forumları, sivilizasiyalararası dialoqa dair görüşlər buna sübutdur. Bir misal göstərmək üçün Azərbaycan birinci Avropa Oyunlarını qəbul edir, 2017-ci ildə isə biz İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyik.

– Rusiyalıların yaddaşında, bəlkə də bütün sovet adamlarının yaddaşında Bakı sovet məkanının ən beynəlmiləl şəhəri kimi qalacaq. Mənə belə gəlir ki, başqa mədəniyyətlərə dözümlüliyün, onların üçün açılıqlıq, başqa mədəniyyətləri qəbul etməyin əsası, hər halda, təhsildir. Azərbaycan bu məsələyə böyük diqqət yetirilib və indi də yetirilir. İnsanların təhsil, mədəni səviyyəsi nə qədər yüksək olsa, o, bir o qədər açıq, dözümlü və tolerant olur. Şəxsən Sizin böyük diqqət yetirdiyiniz Rusiya-Azərbaycan əməkdaşlığının bu cəhəti barədə nə deyə bilərsiniz?

– Sizinlə tamamilə razıyam və əşkar ki, güclü təhsil bazası, elmi və texniki tərəqqi olan ölkələr öz gələcəyini təmin edir. Yeni, təhsilə qoyulan sərmayələr ən uzunmüddətli və ən düzgün layihəyə misilsiz yardıma sahibdir. Azərbaycan gələcəkdə, müstəqillik illərində təhsil sahəsində çoxlu islahatlar aparılıb. Bir misal gətirmək istəyirəm. Ölkəmizdə beş mi-

nə yaxın məktəb var. Onlardan 3500-ü yəndən qurulub və ya praktiki olaraq yenidən tikilib. Təbii ki, təhsilin keyfiyyəti sahəsində böyük islahatlar aparılır. Xüsusi dövlət proqramlarına əsasən bizim gənclər Avropanın, Rusiyanın, Asiyanın ən gərkəmli ali məktəblərində təhsil almaq imkanına malikdirlər. Bu da gənclərimizə böyük imkanlar verir.

Rusiya ilə Azərbaycanın mədəni, humanitar əlaqələrinə gəldikdə, zənnimcə, bu, xüsusi, çox uğurlu sahədir. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra keçən illər ərzində ölkədə rusdilli təhsil tam həcmdə qorunub saxlanılıb. Bu gün bizim ölkəmizdə üç yuzddən çox məktəbdə təhsil rus dilində aparılır. Moskva Dövlət Universitetinin filial fəaliyyət göstərir, bu universitetdə fəhülərlərin sayı artır və bu, çox müsbət amildir. Bakı Slayvan Universiteti, Rus Dram Teatru, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bütün bu amillər Azərbaycanın mədəni irsi üçün də çox vacibdir. Ona görə ki, ölkəmizdə rus dilinə çox böyük hörmət və ehtiram bəslənir. Biz böyük rus ədəbiyyatını orijinaldan oxuyuruq. Gələcək nəslin də bütün bu imkanları qoruyub saxlaması vacibdir.

Heydər Əliyev Fondunun xətti ilə Rusiyada müəyyən müstəqil humanitar layihələr çərçivəsində çox işlər görülür. Bizim Fond 2004-cü ildə təşkil edilmiş və Fondun xaricdəki ilk nümayəndəliyi 2007-ci ildə məhz Rusiyada açılıb. Çoxlu layihələr, sosial, mədəni və xeyriyyə aksiyaları həyata keçirilib. Çoxlu məktəblər bərpa olunur. Bir faktı xüsusi qeyd etmək istəyirəm. Mənim fikrimcə, çox əlamətdardır ki, bizim əməkdaşlığımız təkcə Rusiya Federasiyasının paytaxtı ilə məhdudlaşmışdır. Biz regionlarda, başqa şəhərlərdə, o cümlədən Həştərxan, Volqograd, Yekaterinburq, Ulyanovsk şəhərlərində işləyirik. Çox yaxşı əlaqələrimiz var. Bu əlaqələr artıq genişlənməyə başlayıb. Bilirsinizmi, bu, çox vacibdir. Çünki prinsip etib-

rilər hər hansı uğurların və birgə qarşıya qoyulmuş hədəflərin əsasını adi insani əlaqələr, dostluq əlaqələri təşkil edir. Bu baxımdan hesab edirəm ki, bu gün ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə və qarşılıqlı marağa əsaslanan dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətlərinə yaxşı misal ola bilər.

– Yəqin ki, Heydər Əliyev Fondunun daha bir vəzifəsi Azərbaycan mədəniyyətini və Azərbaycan dəyərlərini Rusiyada populyarlaşdırmaqdır. Ona görə ki, Rusiya özü də dünyanın ən tolerant ölkələrindən biri kimi, öz qonşuları haqqında mümkün qədər çox öyrənməyə hazırdır və bunda maraqlıdır.

– Əlbəttə, biz çoxsaylı mədəni layihələrlə həyata keçiririk. Konsertlər, sərgilər, müxtəlif forumlar, seminarlar təşkil edirik. Rusiyanın kitabxanaları ilə əməkdaşlıq, yəni, təcrübə mübadiləsi haqqında sazişimiz var. Bu baxımdan fəaliyyət sahəsi çox genişdir və ən başlıcası, siz tamamilə haqlı olaraq dediniz ki, biz maraqlı hiss edirik. Biz Azərbaycan mədəniyyətinə hörmət, maraqlı, onu qavramaq həvəsi hiss edirik, təbii ki, yenə bizim ortaq tarixi keçmişimizə qayıtmaq istəyirik, hər yerdə bu barədə danışması mənə çox xoşdur. Onlar bu barədə söhbət düşəndə deyirlər: Biz heç yerdə gərmədiyimiz qonşulara bəhrəlik gördük. Bu, xüsusi ab-havadır. Əgər bu məqam birinci Avropa Oyunlarının xüsusiyyəti olsa, mən çox şad olaram.

– Arzu edirəm ki, Sizin bütün ümidləriniz doğrulsun. Sizə İdmandan qələbələr arzularım. Məlum olduğu kimi, doğma evin divarları da adama kömək edir. Biz bunu öz təcrübəmizə, Soçi Olimpiadasının təcrübəsinə əsasən bilirik. Bizim doğma divarlar bizə kömək etdi. Kaş sizə də kömək etsin.

– Sağ olun. Çox sağ olun. Fürsətdən istifadə edib sizi 2014-cü ildə Soçi Qış Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil edilməsi və keçirilməsi münasibətilə bir daha təbrik etmək istəyirəm. Təbii ki, həm də rusiyalı idmançılardan gərkəmli nailiyyətləri münasibətilə. Komanda hesabında siz birinci yeri tutmağa nail oldunuz. Bu, möhtəşəm bayram idi. Biz orada idik, bunları gördük. Bir daha mənim təbriklərimi qəbul edin.

– Verdiniz yüksək qiymətə görə sağ olun. İndi növbə sizindir.

– Sağ olun. Bu görüş üçün sağ olun. Sizinlə tanış olmaq mənə çox xoş oldu.

– Sağ olun.

“Azərbaycan muğamı ensiklopediyası”nın təqdimatı

P.İ.Çaykovski adına Moskvada Dövlət Konservatoriyasının Raxmaninov salonunda Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Azərbaycan muğamı ensiklopediyası”nın təqdimatı olub. Kitabın redaksiya kollegiyasının sədri və baş redaktoru Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.

Təqdimat UNESCO nəzdində Beynəlxalq Musiqi üzrə Ənənəvi Şüranın (ICTM) iştirakı ilə təşkil edilmiş Moskvada Dövlət Konservatoriyasının 150 illiyinə həsr olunmuş “Dünya xalqlarının mu-

siqisi: tədqiqat problemləri” VII Beynəlxalq elmi konfransı çərçivəsində keçirilib.

Azərbaycanın əməkdar incəsənət xadimi, ensiklopediyanın müəllifi və tərtibçisi Sürəyyə Ağayeva bu mühüm layihəyə misilsiz yardıma və dəstəyə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib.

S.Əğayeva nəşrin ümumi konsepsiyasından, strukturundan və buna qədər olan ensiklopediyalardan fərqi bəndən danışdı. Onun sözlərinə görə, ensiklopediyada Azərbaycan və xarici musiqişünasların bir neçə nəslinin üzərində işlədi-



yi məlum baza informasiyası toplanıb və sistemləşdirilib. Nəşrdə qədim not yazmalarının, orta əsrlərə dair traktatlardan ayrı-ayrı musiqi parçalarının, qədim musiqi alətlərinin, arxiv fotoşəkillərinin və s. təsvirləri olan çoxsaylı illüstrasiyalar yer alıb.

Tədbirdə Kembridq Universitetinin (Böyük Britaniya) professoru Yurgen Elsnər, ICTM-nin türk mədəniyyətləri musiqisinin öyrənilməsi üzrə tədqiqat qrupunun direktoru Raziyyə Sultanova, ICTM-nin “Makam” tədqiqat qrupunun rəhbəri Aleksandr Cumayev (Özbəkistan), sənətsünəşlik doktoru Gültəkin Şamilli (Moskva), nəşrin redaktoru, “Bolşaya Rossiyskaya Ensiklopediya” nəşriyyatının musiqi redaksiyasının müdiri Olqa Frayonova çıxış ediblər. Ensiklopediyanın ingiliss və ərəb dillərinə tərcümə edil-

məsi də tövsiyə olunub. Sonda Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova çıxış edib. O, Heydər Əliyev Fondunun və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə işişi uzi görmüş “Qarabağ xanəndələri” disk və materialları nəşrinin Moskva Konservatoriyasının kitabxanasına hədiyyə edib.

Təqdimat mərasimi əməkdar artist Valeh Rəhimovun ifasında Azərbaycan muğamlarının səslənməsi ilə başa çatdı.

“Qarşımıza qoyulan vəzifələri birlikdə həll edəcəyik”



Binəqədi Rayon İcra Hakimiyyəti vətəndaşların qəbuluna, ərizə və şikayətlərinə qanunamüvafiq qaydada baxılması sahəsində zəruri tədbirləri uğurla davam etdirir. Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun iştirakı ilə keçirilən səyyar görüşlər sakinlərin üzləndiyi problemlərin öyrənilməsi və həlli baxımından səmərəli nəticələr verir.

Aprelin 17-də Biləcəri qəsəbəsi, 5057-ci məhəllə, Məlik Aslanov küçəsi 10 ünvanında yerləşən 284 saylı orta məktəbin akt zalında Binəqədi RİH başçısı Xaləddin İsgəndərovun sakinlərlə növbəti görüşü keçirilib. Tədbirdə RİH başçısının müavini, Aparatın şöbə müdiri, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə 160-dan artıq rayon sakinini iştirak etdi.

Görüşü giriş sözü ilə açan X.İsgəndərov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı və tövsiyələrinə müvafiq olaraq sakinlərlə münəzəm görüşlər keçirilir, onları rahat edən problemlərin həlli istiqamətində tədbirlər görülür. RİH başçısı Prezident İlham Əliyevin rəhbər-

liyi ilə ölkə həyatının bütün sahələrində böyük uğurların əldə edildiyini, həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin paytaxt və bölgələrin simasını xeyli dəyişdiyini, insanların sosial rifah halının yüksəldiyini bildirib. Problemlərin həllinə imkan yaradan belə görüşlərin xoş ənənəyə çevrildiyini deyən icra hakimiyyətinin başçısı onu da vurğulayıb ki, ölkə Prezidentinin icra strukturları qarşısında müəyyən ləşdiriyi ən başlıca vəzifə insanlara layiqli xidmətdir: “Belə görüşlərin təşkilində məqsəd sakinləri rahat edən məsələləri onların öz dilindən eşitmək, nöqsan və çatışmazlıqların, sosial problemlərin həlli istiqamətində operativ addımlar atmaqdır. Mən həmişə insanlarla canlı, səmimi ünsiyyət yaratmağa, onların problemlərini öyrənməyə çalışıram. Etiraf etməliyəm ki, son illər Biləcəri qəsəbəsində çox işlər görülüb. Həqiqətən, Biləcərinin dünəni ilə bugünü arasında fərq çoxdur. Ancaq bütün bunlara baxmayaraq, problemlər də kifayət qədərdir. Elə bu görüşlərin də əsas məqsədi həmin prob-

lemlərin həlli ilə bağlı fikir mübadiləsi aparmaq, sakinlər tərəfindən səsləndirilən rəy və təklifləri dinləmək, gələcək işlərimizdə bütün bunları nəzərə almaqla müvafiq addımlar atmaqdır. Rayon icra hakimiyyəti qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün mövcud imkanlardan, yerli resurslarından maksimum istifadə edir. Əlbəttə, qısa müddətdə bütün problemləri həll etmək qeyri-mümkündür və bunun üçün müəyyən zamana ehtiyac var. Ancaq əminəm ki, biz ölkə başçısı tərəfindən qarşımıza qoyulan vəzifələri sizinlə birlikdə əl-ələ verərək layiqincə yerinə yetirəcəyik. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Prezident Administrasiyasından aparılan təhlillər zamanı Binəqədi rayonundan yuxarı orqanlara edilən şikayətlərin sayının azaldığı qeyd olunub. Bu müsbət meyil bizi daha həvəslə işləməyə sövq edir.”

Bu ilin iyununda ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına diqqəti yönəldən RİH başçısı paytaxtın digər rayonlarında olduğu kimi, Binəqədidə də bu yarışlara genişmiq-

yaslı hazırlıq tədbirlərinin davam etdirildiyini bildirib: “Bu möhtəşəm idman tədbirinin keçirilməsi iki idman obyektini Biləcəri qəsəbəsinin ərazisində yerləşir. Artıq həmin idman obyektlərində təmir işləri başa çatıb. İdman meydançalarına gedən yolun kənarlarındakı evlər, obyektlər təmir olunur. Qısa müddətdə həmin ərazilərdə iş başa çatacaq”.

Görüşdə çıxış edən qəsəbə sakini Mehman Həsənov rayon icra hakimiyyətinin fəaliyyətinin insanlarda böyük razılıq və ümid hissi doğurduğunu bildirib: “Uzun illərdən bəri Binəqədi rayonunda, o cümlədən Biləcəri qəsəbəsində çoxsaylı problemlər mövcud idi. Onların həllinə, demək olar ki, ümidimizi itirmişdik. Lakin son illər cənab Prezidentimizin tapşırığı ilə rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri deməyə əsas verir ki, bu sahədə çox ciddi dönüş yaranıb. Qəsəbəmizdə son illər böyük işlər görülüb və hazırda da davam etdirilir”.

Digər qəsəbə sakinləri Davud Kərimov, Əli İbrahimov, Nazim Gülməmmədov, Əli Qurbanov, Oruc Hacıyev və başqaları da öz çıxışlarında qəsəbədə, ümumilikdə respublikamızda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərlərinə minnətdarlıqlarını bildiriblər. Görüş zamanı bir neçə sakin yaşadığı ərazilərdə mövcud olan bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını rayon icra hakimiyyəti başçısından xahiş ediblər.

Sakinləri diqqətlə dinləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı onları rahat edən bir sıra problemlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verir.

“ASAN könüllüləri”nə sertifikatlar təqdim olundu



Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin üzvlərinə aprelin 18-də sertifikatların təqdimatı mərasimi keçirilib.

Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, “Asan Xidmət Mərkəzi” İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin bir qrup üzvü, eləcə də Binəqədi RİH-də təcrübə keçən “ASAN könüllüləri” iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında abidəsinin önünə gül dəstələri qoyaraq ümummilli liderin xatirəsinə ehtiramlarını bildirdilər.

Tədbiri açan moderator Aytac Seyidaliyeva iştirakçılara “ASAN könüllüləri”nin

fəaliyyəti barədə məlumat verib, Binəqədi RİH-də keçdikləri üç aylıq təcrübədən danışdı.

Ülvi Mehdiyev “ASAN xidmət” barədə geniş məlumat verərək bu xidmətin yaradılması ilə məmur-vətəndaş münasibətlərinə böyük töhfə verildiyini diqqətə çatdırıb, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu layihənin artıq bütün dünyada bir Azərbaycan brendi kimi tanındığını vurğulayıb. Ü.Mehdiyev ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən də bəhs edib.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan bir çox sahələrdə böyük uğurlara imza atdığı bildirib. Qeyd olunub ki, bu, təkcə ölkəmizdə deyil, həm də beynəlxalq ələmdə Azərbaycana müsbət imic qazandırdı. RİH başçısı vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, ardıcıl dəstəyi əsasında fəaliyyət göstərən “ASAN xidmət”in, sözün gerçək mənasında, vətəndaşların işlərini asanlaşdırması qurumun nüfuzu-

nu günbəgün artırır, gənclərdə bu sahəyə böyük maraq oyadır. Gənclər bu qurumda könüllü kimi fəaliyyətə maraq göstərirlər: “Dövlətin yaratdığı imkan və şərait sayəsində təhsil alan, biliklərə yiyələnən gənc ictimai faydalı işlə məşğul olmaqla, bir tərəfdən, təcrübə keçdiyi quruma öz töhfəsini verir, digər tərəfdən isə təcrübə keçdiyi dövlət qurumunda iş həyatı ilə tanış olur, məsuliyyət, daxili nizam-intizam qaydaları, subordnasiya məsələlərini mənimsəyir”.

Sonra “ASAN könüllüləri”ndən Bahadır Əlizadə, Aysel Məmmədova, Fərid Abbasbəyli, Zahirə Ağayeva və Könül Hüseynli çıxış edərək, Binəqədi RİH-də keçdikləri iş təcrübəsindən danışdılar. Bu müddət ərzində onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə və kollektivə minnətdarlıqlarını bildirdilər.

Sonda “ASAN könüllüləri”nə sertifikatlar təqdim olundu.

Mərasimdən sonra tədbir iştirakçıları çay süfrəsi ətrafında səmimi söhbət etdilər.

Azərbaycanda tolerantlıq və multikulturalizm hökm sürür



MAIL AĞAXANOV

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bir qrup gəncin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiya çərçivəsində, həmçinin, sözügedən Mərkəzdə “I Avropa Oyunları Azərbaycanın tanıtımı və multikulturalizm siyasəti kontekstində” mövzusunda tədbir təşkil edilib.

Tədbirdən öncə qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması, fəaliyyəti və iş prinsipləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəz 15 may 2014-cü il tarixdə Prezident İlham Əliyevin imzaladığı fərman əsasında təsis edilib. Ölkə başçısının 19 noyabr 2014-cü il tarixli sərəncamı ilə

Mərkəzin Himayəçilik Şurasının üzvləri və sədri təyin olunub.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov qurumun yaranması və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Mərkəzin direktorunun müşaviri Aynur Bəşirli və layihələr şöbəsinin müdiri Hikmət Babayev görülmüş işlər və qarşıda duran perspektivlər haqda məlumatlar veriblər. Natiqlər multikultural təhlükəsizlik, yerli və xarici universitetlərdə multikulturalizm fənninin tədrisi, Azərbaycanda tolerantlıq və multikulturalizm siyasəti haqda məruzələr ediblər. Qeyd olunub ki, hazırda Çexiya, İtaliya, Bolqarıstan, Rusiya, Belarus, Gürcüstan və Litvanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmi fənni tədris olunur.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuriyə Allahyarova tədbirin təşkilində göstərdikləri dəstəyə görə Mərkəzin rəhbərliyinə təşəkkürünü bildirib, Binəqədi rayonunda gənclərin davamlı inkişafı istiqamətində müxtəlif maarifləndirici layihələrin və görüşlərin keçirildiyini, ekskursiyaların reallaşdırıldığını qeyd edib. Bildirilib ki, Binəqədi rayonunda milli-etnik və dini azlıqların nümayəndələrinə daim diqqət göstərilir və bu, artıq ənənə halını alıb.

Sonra Mərkəzin nümayəndələri tərəfindən müxtəlif ali təhsil müəssisələrindən olan Binəqədi rayon gənclərinin sualları cavablandırılıb. Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Multikulturalizm Mərkəzinə hədiyyə təqdim olunub, xatirə şəkli çəkilib.

“Müasir İqtisad Məktəbi” layihəsi uğurla başa çatdı



Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə reallaşan “Müasir İqtisad Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Gənclər və İdman idarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Respublikasının Prezidentinin yanında Bilik Fondunun Beynəlxalq əlaqələr sektorunun əməkdaşı Rauf Həsənov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri Yusif Ağayev, “Modern Marketing Group” şirkətinin təsisçisi Yusif Vəliyev, “Vision TV”nin baş direktoru Elvin Abbasov, “AN Project” şirkətinin təsisçisi

Nihad Allahyarlı, CİBS şirkətinin təsisçisi Təbriz Hacıyev və rayonun fəal gəncləri iştirak ediblər. Tədbirdən öncə qonaqlar Müasir İqtisad Məktəbinin tanıtımına həsr olunmuş video-çarx izləyiblər.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri və layihənin rəhbəri Mahmud Məmmədov layihənin 4 aydır davam etdiyini, layihə çərçivəsində “Neoklassiklər”, “Smitin varisləri”, “Dollara Manat” və “Gənc Analitiklər” komandalarının müxtəlif təlimlər keçdiyini qeyd edib. Natiq layihənin bağlanış mərasimində “Neoklassiklər” və “Smitin varisləri” komandaları arasında final təqdimatın baş tutacağını, sonda münsiflər heyətinin qalib komandanı elan edəcəyini xatırladı.

Ramiz Göyüşov layihənin əhəmiyyətindən danışaraq gənclərin davamlı inkişafı üçün görülən işlərdən danışdı, “Müasir İqtisad Məktəbi” layihəsinin uğurla həyata keçirildiyini, bu siyasətin Binəqədi rayonunda da müvəffəqiyyətli reallaşdırıldığını qeyd edib. Layihənin uğurlu icrasına göstərilən dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirdən R.Göyüşov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanı regionun və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevirməsinə, gənclərin mənəvi və fiziki inkişafı üçün müxtəlif Dövlət proqramlarının qəbulunu vurğulayıb, gənclər siyasətinin ölkəmizdə prioritet sahələrdən biri olduğunu bildirib.

Qüdsi Bayramov öz çıxışında Binəqədi rayonunda gənclərin davamlı inkişafı üçün görülən işlərdən danışdı, “Müasir İqtisad Məktəbi” layihəsinin uğurla həyata keçirildiyini qeyd edib. O, gəncləri fəal olmağa, müxtəlif layihələr və ideyalarla çıxış etməyə çağırıb.

Rauf Həsənov, Yusif Vəliyev və Yusif Ağayev dövlət gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini vurğulayıblar. Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistrı Yavər Məmmədova gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışdı, gənclərin müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etdiklərini bildirdi.

Tədbirin sonunda “Müasir İqtisad Məktəbi” layihəsində finala vəsiqə qazanmış “Neoklassiklər” komandası tərəfindən “Azərbaycanda Kənd Təsərrüfatında mövcud vəziyyət və gələcək perspektivlər”, “Smitin varisləri” komandası tərəfindən isə “Fond Birjalari Bazarı” mövzularında təqdimat keçirilib. Münsiflər heyəti tərəfindən müvafiq qiymətləndirmə aparılıb, təqdimatların nəticələrinə əsasən, “Neoklassiklər” komandası qalib elan edilib. Qalib komandanın üzvlərinə, layihə iştirakçıları olan gənclərə sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.

Yeni qaydalar bələdiyyələrin maliyyə təminatının gücləndirilməsinə xidmət edir

MƏHƏBBƏT ORUCOV

Respublikamızda həyata keçirilən demokratik-siyasi islahatların əsas hədəflərindən biri də yerli özünüidarəetmənin təbii və inkişaf etdirilməsidir. Xatırladaq ki, yerli özünüidarəetmənin demokratik prinsiplərə söykənməsinin vacibliyi ümummilli lider Heydər Əliyevin 1999-cu ildə ölkəmizdə ilk dəfə keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar xalq müraciatında öz əksini tapmışdır. Ulu öndər müraciatında qeyd etmişdir ki, "Bələdiyyə seçkiləri Azərbaycanın demokratiyası, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşları-

da yaxşılaşdırmış, yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını artırmışdır".

Yerli vergilərin ödənişi sahəsində bir sıra mühüm yeniliklərin olduğunu vurğulayan H.Hüseynov bu istiqamətdə müəyyən uğurların əldə edildiyini söyləmişdir: "Ölkəmiz inkişaf edir, dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətində yeni texnologiyalar tətbiq olunur, idarəetmə müasir tələblər səviyyəsində qurulur, əhali arasında müasir ödəniş mədəniyyəti formalaşır. Şəffaflığı təmin etməyin əsas vasitələrindən biri kimi bütün maliyyə əməliyyatlarının nağdsız yolla həyata keçirilməsi mühüm nəticələrini göstərməkdədir. Ona görə də bələdiyyələrin bu prosesdən kənar qalması mümkün deyildir. "Yerli vergilər və

masında və toplanmasında mövcud çətinliklərin aradan qaldırılması üçün Bələdiyyələrin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemini (BAVİS) yaradılmasında Vergilər Nazirliyi tərəfindən Binəqədi rayonunun 5 bələdiyyəsində həyata keçirilən pilot layihələr çətinliklərin aradan qaldırılmasına əlverişli şərait yaratmış və bələdiyyə büdcəsinin formalaşmasına müsbət təsirini göstərmişdir".

Bələdiyyə sədri qeyd etmişdir ki, BAVİS-in tətbiqi bu prosesin uğurlu davam etdirilməsinə daha da asanlaşdırmış, bələdiyyələrin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarmışdır: "Verilən tövsiyənin nəticəsidir ki, bu gün bələdiyyələrdə sahə nəzarəti haqqında qaydalar tətbiq edi-

lən və toplanmasında mövcud çətinliklərin aradan qaldırılması üçün Bələdiyyələrin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemini (BAVİS) yaradılmasında Vergilər Nazirliyi tərəfindən Binəqədi rayonunun 5 bələdiyyəsində həyata keçirilən pilot layihələr çətinliklərin aradan qaldırılmasına əlverişli şərait yaratmış və bələdiyyə büdcəsinin formalaşmasına müsbət təsirini göstərmişdir".

Bələdiyyələrin maliyyə təminatının gücləndirilməsi məqsədilə bələdiyyə büdcələrinə şamil edilən fiziki şəxslərdən əmlak vergisinin yeni hesablanmış metodologiyasının və qalıq borcların ödənilməsi texnologiyasının tətbiqi nəticəsində vergi və ödənişlərin məbləğinin artırılması üçün hər bir bələdiyyəyə illik

Binəqədi rayonunun 5 bələdiyyəsi üzrə ev təsərrüfatlarının, təsərrüfat obyektləri və subyektlərinin pasportlaşdırılması



mıza imkanlar yaradılmasının göstəricisidir".

Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, ötən il keçirilən sayca 4-cü bələdiyyə seçkiləri ölkənin hər yerində olduğu kimi, Binəqədi rayonunda da yüksək seçici fəallığı ilə baş tutmuşdur. M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümət Hüseynov qəzetimizə müsahibəsində qeyd etmişdir ki, son illər bələdiyyələrin yüksək nəticələr əldə etməsi dövlət başçısı İlham Əliyevin aparıcı uğurlu siyasətə bağlıdır. Ölkə Prezidentinin təşəbbüsü əsasında bələdiyyələrin inkişafı, sosial-iqtisadi bazasının möhkəmləndirilməsi ilə əlaqədar qanunlar qəbul olunmuş, bələdiyyələrin qanunvericilik bazası möhkəmləndirilmiş və nəticədə vətəndaşların bələdiyyələrə inamı daha da artmışdır: "Bütün bunlar bələdiyyə seçkilərinə müsbət təsirini göstərmişdir. 1-ci, 2-ci və 3-cü çağırış bələdiyyə seçkilərində seçicilərin səssizmədə iştirakı azalın təpə getməyə, 4-cü çağırış bələdiyyə seçkilərində ölkə üzrə səssizmədə iştirak edən seçicilərin ümumi sayı 38,92 faiz təşkil etmişdir".

Bələdiyyə sədrinin sözlərinə görə, cari ilin I rübündə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti uğurlu olmuşdur. Binəqədi rayonunda mövcud olan bələdiyyələrin öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini söyləyən H.Hüseynov onların rayonda aparılan abadlıq-quruculuq işlərində fəal iştirak etdiklərini diqqətə çatdırmışdır: "Bu müddət ərzində bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artmışdır. Bələdiyyələrin yerli əhali ilə qarşılıqlı münasibətləri xeyli yaxşılaşmış, ictimai əlaqələri güclənmişdir. Dövlət tərəfindən, o cümlədən Binəqədi rayon rəhbərliyi tərəfindən bələdiyyələrə göstərilən diqqət və hərtərəfli dəstək onların işini daha

ödənişlər haqqında" Qanuna edilən dəyişiklikdən sonra yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Son dəyişikliklərlə əlaqədar bu ilin yanvarından əmlak və torpaq vergiləri yeni qaydada hesablanır".

Müasir bələdiyyələrin vəzifələri ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər bələdiyyələrin vergi yığımında özəllikləri problemləri aradan qaldıracaqdır: "Bələdiyyələr yarandığı tarixdən bu günə qədər torpaq və əmlak vergilərinin hesablanması və tam yığılmasında çətinliklərlə üzləşirdilər. Bunun da əsas səbəbi əmlakın qiymətinin müəyyənləşməsi ilə bağlı idi. Yəni vergi əmlakın inventar dəyəri əsasında tutulurdu. Bələdiyyə müraciət edəndə əmlak sahib konkret qiymət göstərməsini tələb edirdi və burada anlaşılmaqlıq yaranırdı. Bəzi hallarda inventar dəyəri olmayan evlər bələdiyyələrin özləri tərəfindən təxmini qiymətləndirilirdi və onlara təxmini vergi məbləği tətbiq olunurdu ki, bu da Vergi Məcəlləsi ilə ziddiyyət təşkil edirdi. Artıq Vergi Məcəlləsinə edilmiş dəyişiklikdən sonra bu problem öz həllini tapmışdır, bələdiyyələr üçün real vergi yığımına qanuni baza yaranmışdır. Binaların, yaşayış və qeyri-yasayış sahələrinin yalnız sahələrinə görə vergilərin hesablanması bələdiyyələrin vergi gəlirlərinə əhəmiyyətli dərəcədə təsir edəcək. Ümumiyyətlə, bu dəyişikliklər sayəsində bələdiyyələrin büdcə gəlirlərinin iki dəfəyədək artması gözlənilir".

Hazırda vergilərin hesablanması və toplanmasında həyata keçirilən pilot layihə barədə məlumat verən H.Hüseynov bu istiqamətdə də uğurların olduğunu demişdir: "Bələdiyyələr tərəfindən verginin hesablan-

lır. Həmin qaydalara əsasən, sahə vergi müfəttişlərinin funksiyaları daha da genişləndirilmişdir. Yeni qaydalar bələdiyyə gəlirləri və yerli vergilərin göbəsi əməkdaşlarının, sahə vergi müfəttişlərinin təhkim olunduqları ərazi üzrə fəaliyyət istiqamətlərini və vəzifələrini müəyyən edir, ərazi nəzarəti sahəsində yerli strukturlar arasında koordinasiya münasibətlərini tənzimləyir. Yerli vergi və ödənişlərin nağdsız ödənişinə nəzarəti həyata keçirməklə yanaşı, vətəndaşlarla xidmət müqavilələrinin bağlanması təşkil edir, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarəti təmin edir, fərdi və kollektiv müracətləri yerində aradırdır.

Yerli vergilərin ödəyiciləri olan şəxslərin ev təsərrüfatlarının, təsərrüfat obyektləri və subyektlərinin pasportlaşdırılması həm də bələdiyyələrin uçot məlumatlarının dəqiqləşdirilməsi prosesini sürətləndirmişdir. Aparılan dəqiqləşmələrə görə, bu günə qədər Binəqədi rayonunun 5 bələdiyyəsi üzrə, ümumilikdə 14.272 olmaqla, Binəqədi bələdiyyəsi üzrə 4427, Rəsulzadə bələdiyyəsi üzrə 2578, Biləcəri Bələdiyyəsi üzrə 2729, Binəqədi qəsəbə bələdiyyəsi üzrə 2919, Xocəsən bələdiyyəsi üzrə 1619 ev təsərrüfatlarının, təsərrüfat obyektləri və subyektlərinin pasportlaşdırılması həyata keçirilmişdir. Pasportlaşdırma işi fiziki şəxslərin torpaq və əmlak vergisinin vergitutma bazasının müəyyənləşdirilməsini, bələdiyyə mülkiyyətinə olan müəssisə və təşkilatların mənfəət vergisinin hesablanması şəffaflığı təmin edəcəkdir. BAVİS-in tətbiqindən sonra vergi ödəyicilərinin təkrar uçota alınması halları tamamilə aradan qaldırılacaqdır.

Digər önəmli məqam isə güzəşt hüququ olan vətəndaşlarla bağlıdır. Müxtəlif bələdiyyələrin ərazisində

proqnozlar müəyyən edilmişdir. Onun icrasına nəzarəti gücləndirmək məqsədilə illik proqnozlar aylar üzrə bölünmüşdür və gündəlik daxilolmalar barədə məlumatlar mütəmadi qaydada elektron bazaya yerləşdirilir".

Aprel ayında 5 bələdiyyə üzrə 340 min 200 manat proqnozlu müəyyən edildiyini söyləyən bələdiyyə sədri qarşıya qoyulan məsələnin icrasına barədə də məlumat verərək bildirmişdir ki, aprel ayının birinci ongünlüyünə olan məlumata görə, proqnoz icrası 78.100 manat, başqa sözlə, 23 faiz təşkil etmişdir: "Bələdiyyələr tərəfindən aprel ayının sonunadək müəyyən edilmiş proqnozlu tam icrası qarşıya məqsəd qoyulmuşdur. Bir sözlə, bələdiyyələrdən daxil olan statistik hesabatlar deməyə əsas verir ki, istər pasportlaşdırma bazasının formalaşdırılmasına, istər verilən proqnozların vergi yığımında özünü doğrultmasına, istərsə də sahə nəzarətçilərinin funksiyalarının artırılması istiqamətində atılan addımlara, eləcə də abadlıq-quruculuq, təsərrüfat sahəsində görülən işlərin həcminə görə Binəqədi rayon bələdiyyələri ön sıralardadır. Bu da, təbii ki, rayon rəhbərliyinin bizə göstərdiyi dəstək sayəsində mümkün olmuşdur".

Bələdiyyə sədrinin sözlərinə görə, cari ilin mart ayının əvvəllərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Bələdiyyə idarəçiliyinin aktual problemləri" istiqamətində ixtisaslandırma növü üzrə əlavə təhsil kursu təşkil edilmişdir. 25 bələdiyyə sədrinin iştirak etdiyi həmin kursda Binəqədi rayonunu 2 bələdiyyə sədri - Binəqədi rayon bələdiyyəsinin və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədrləri təmsil etmişlər. Hər iki bələdiyyə sədri həmin layihənin Ankarada keçirilən hissəsində də iştirak etmişdir.

Binəqədidə təhsil alan şagirdlər yüksək nəticələr əldə edirlər



ESMİRA ORUCOVA

İstedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və sağlam rəqabət yaradılmasında fənn olimpiadaları xüsusi əhəmiyyətə malikdir. Təhsil müəssisələrində ayrı-ayrı fənlər üzrə təşkil olunan olimpiadalarda şagirdlər seçilir və onların hazırlığına nəzarət gücləndirilir.

Təhsilin inkişaf konsepsiyasından irəli gələn müddəalar paytaxtın Binəqədi rayonundan da yan keçməyib. Məktəblərdə yaradılan şərait, nizam-intizam, müəllimlər, eləcə də şagirdlərə göstərilən qayğı Binəqədidə təhsilin inkişafına faydasını verəcəkdir. Təsədüfi deyil ki, rayon məktəblərində təhsil alan şagirdlər qəbul imtahanları zamanı yüksək bal toplayır, fənn olimpiadalarında bilik və savadları ilə fərqlənirlər.

Bu günlərdə respublika fənn olimpiadalarının final mərhələsinin qaliblərinin müəyyənləşdirilməsi mərasimi keçirilmişdir. Azərbaycanın 58 şəhər və rayon məktəblərindən 450 şagirdin iştirak etdiyi final mərhələsində 240 nəfər şagird mükafatları arasında yer almışdır. Qaliblər arasında beynəlxalq fənn olimpiadalarında namizədlər seçiləcək.

Məlumat üçün bildirək ki, 100, 102, 182 və 314 saylı tam orta məktəblərin şagirdləri fənn olimpiadalarında yüksək nəticə göstərmişlər. Şagirdlərdən - Səbinə İsayeva, Ruslan Məmmədov (182 sayılı məktəb, hər ikisi tarix, gümüş və bürünc medal) Rəşad Ağayev (100 sayılı məktəb, fizika, bürünc medal), Eldar Məliyev (102, fizika, bürünc medal) və Eldost Xasıyev (314 sayılı məktəb, coğrafiya, bürünc medal) olimpiadada fərqlənmişlər.

Aprelin 23-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında fənn olimpiadasının qalibləri mükafatlandırılmışdır. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, məktəb direktorları və qalib şagirdlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Aygün Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsil sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən söz açmışdır: "Müstəqillik yolunda inamla addımlayan ölkəmiz artıq bütün dünyada tanınır, gündən-günə nüfuzu artır. Respublikada istənilən sahədə, o cümlədən təhsildə inkişaf nəzərəcərpacaq dərəcədə artıb.

Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" deyimini əldə rəhbər tutan Azərbaycan hökuməti bu sahəyə xüsusi diqqətə yanaşır.

Binəqədi rayonunda da təhsilin inkişafı istiqamətində silsilə tədbirlər həyata keçirilir və bütün bunlar artıq öz bəhrəsini verməkdədir. Bu il keçirilən fənn olimpiadasında 5 şagirdin qalib olması hər birimizin uğurudur. Şübhəsiz ki, bu cür uğurlar asan başa gəlmir. Bunun üçün sayılı çalışmaq, dərslərə diqqətə yanaşmaq, müəllimlərin verdiyi tapşırıqlara ciddi əməl etməklə tələb olunur. Əlbəttə, bu sahədə müəllimlərin rolu da xüsusi vurğulanmalıdır. Gələcəyin kadrları məhz orta məktəblərdə, müəllimlərin nəzarəti altında yetişir.

Azərbaycan dövləti gənc nəsli xüsusi qayğı ilə yanaşır, gəncliyin vətənpərvər ruhdə tərbiyəsinə lazımı diqqət ayırır. Yeniyetmə və gənclərin vətənpərvər ruhdə böyümələri, xalqına, millətinə sadıqlığı istiqamətində mühüm tədbirlər təşkil olunur. Binəqədi rayonunda gənc nəslin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi diqqətə olan əsas məsələlərdəndir. Hər birimiz gənc nəslin vətənpərvər vətəndaş kimi yetişməsində əlimizdən gələni etməliyik".

Tədbirin sonunda fənn olimpiadasının qalibləri, məktəb direktorları və müəllimlər fikirlərini bizimlə bölüşmüşlər.

Zinət Tağıyeva, 182 sayılı məktəbin direktoru: "Bizim məktəbimiz ən müasir tələblərə cavab verən təhsil ocaqlarından biridir. Burada şagird və müəllimlər üçün hər bir şərait yaradılıb. Çox savadlı, öz sahəsini dərinləndirən bilən müəllimlərimiz var. Şübhəsiz, yaradılan şəraitlə güclü kadr potensialının vəhdəti uğurlara aparır. Çalışırıq ki, dövlətimizin etimadını layiqincə doğrulda bilək. Hər il məktəbimizdə xeyli sayda uşaq ali məktəblərə daxil olur. Şagirdlərimiz ayrı-ayrı fənlər üzrə olimpiadalarda mütəmadi olaraq iştirak edir, yüksək nəticələr göstərirlər. Əminəm ki, bu cür nailiyyətlərimiz gələcəkdə də olacaq".

Qoşqar Hümətov, 182 sayılı məktəbin tarix müəllimi: "Məktəbimiz öncüllər sırasındadır. Hər il ali məktəblərə qəbul imtahanlarında məzunlarımız yüksək nəticə əldə edirlər. Qeyd edim ki, bundan əvvəl keçirilən olimpiadalarda da şagirdlərimiz öz bilikləri ilə bizi sevindirirdilər. Ötən il təşkil olunan bilik yarışmasında 11 şagirdimiz fərqlənmişdi. On-

lardan 5 nəfəri tarix fənni üzrə idi. Səbinə və Ruslan bundan əvvəlki olimpiadalarda da uğur qazanmışdılar. İnanıram ki, rayonumuzun bütün təhsil ocaqları bizə göstərilən etimadı layiqincə doğruldacaqlar.

Səbinə İsayeva: "182 sayılı məktəb Binəqədi rayonunda sayılıb-seçilən məktəblərdəndir. Bu təhsil müəssisəsində oxuduğuma görə özümü xoşbəxt hesab edirəm. Dərslərimə həmişə ciddi yanaşıram. Düşünürəm ki, savadlı, bilikli olmaq, ali təhsil almaq və gələcəyin bacarıqlı mütəxəssisi kimi yetişmək hər bir Azərbaycan gəncinin arzusu olmalıdır. Fənn olimpiadasında gümüş medal qazandığım üçün çox şadam. Tarix fənninə marağı məndə Qoşqar müəllim yaradıb. Gələcəkdə hüquqşünas olmaq istəyirəm. Ailə üzvlərimin, müəllimlərimin mənə göstərdikləri etimadı doğrultmağa çalışacağam".

Ruslan Məmmədov: "Tarix fənninə uşaqlıqdan maraq göstərmişəm. Müəllim Rəsmiyyə Hümətova bu fənnin incəliklərini bizə öyrədir. Bundan əvvəlki olimpiadalarda da iştirak etmişdim. Digər dərslərim də yaxşı oxuyuram. Mən də gələcəkdə hüquqşünas olmaq istəyirəm. Ümid edirəm ki, uğurlar qazanacağam və xalqıma gərəklili mütəxəssis kimi yetişəcəyəm. Fəxr edirəm ki, təhsil aldığım orta məktəbin adını ucaltmışam, məktəb rəhbərliyinin və valideynlərinin mənə olan etimadını doğrultmuşam".

Rəşad Ağayev: "Olimpiadaya çox ciddi və məsuliyyətlə hazırlanmışdım. Fizika fənninə böyük marağım var. Müəllim Gülşad Əliyevanın gərgin əməyi sayəsində bu uğuru qazandım. Onu da deyim ki, təhsil aldığım məktəbin şagirdləri müxtəlif müsabiqələrdə iştirak edir və yüksək nəticələr qazanırlar".

Eldar Məliyev: "Sevinirəm ki, bu olimpiadada mükafatçılar sırasında mənim də adı var. Mən bundan əvvəlki olimpiadalarda da iştirak etmişəm. Şagirdlərim bu cür müsabiqələrdə mütəmadi iştirakı onların dünyagörüşünün formalaşmasında, intellektual səviyyəsinin artmasında əvəzsiz rol oynayır".

Eldost Xasıyev: "Düzünü deyim ki, mən bütün fənlərə məsuliyyətlə yanaşıram. Coğrafiya fənninə isə xüsusi marağım var. Müəllim Rəna Şarızadə bu fənnin incəliklərini bizə öyrədir. Qərara almışam ki, növbəti olimpiadalarda digər fənlərdən də özümü sınayım. Göstərilən etimadı doğrultmağa çalışacağam.

Əfsanəvi generalın xatirəsi yad olunub

“Hərb tariximizdən” mövzusunda “dəyirmi masa”

ESMİRA URUCOVA

Azərbaycan Prezidenti İlham Əliyevin general-leytenant, görkəmli hərbi xadim, Əliağa Şıxlinskiyin 150 illik yubileyi ilə bağlı sərəncamına uyğun olaraq, respublikamızda silsilə tədbirlər həyata keçirilməkdədir.

Binəqədi rayonunda Əliağa Şıxlinskiyin adını daşıyan 135 nömrəli məktəbdə əfsanəvi generalın 150 illik yubileyinə həsr olunmuş “Hərb tariximizdən” mövzusunda “dəyirmi masa” da məhz belə tədbirlərdəndir. Tədbirdə Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin Binəqədi rayon şöbəsinin rəisi Mehman Qurbanov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov, ehtiyatda olan general-mayor Dadaş Rzayev, Respublika Veteranlar Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov, polkovnik-leytenant, hərbi-tədqiqatçı, yazıçı-publisist Şəmistan Nəzirli və digər şəxslər iştirak etmişlər.

Mərasim dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Giriş nitqi ilə çıxış edən məktəbin direktoru, əməkdar müəllim Sadəgül Həsənova bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə tarixi şəxsiyyətlərin, görkəmli hərbi xadimlərin, sərkərdələrin xatirəsinin əbədiləşdirilməsi istiqamətində apardığı işlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko-



şəb edəcəkdir. Mən sizi əmin edirəm ki, 135 sayılı məktəbin müəllim və şagird kollektivi ulu öndər Heydər Əliyev ideyalarına sadıqdırlar və Vətən uğrunda Ali Baş Komandanın əmrinə hər an hazırdırlar. Millət vəkili Xanhüseyn Kazımlı bildirmişdir ki, ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan tarixinə hörmət və ehtiramla yanaşmış, görkəmli sərkərdələrimizin xatirəsinin əbədiləşdirilməsi, onların yubileylərinin keçirilməsi ilə bağlı müvafiq fərman və sərəncamlar imzalamışdır. Nətiq qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sərəncamı da məhz Heydər Əliyev ənənələrinin uğurlu davamı kimi qəbul edilir: “Mən dövlət başçımıza general Əliağa Şıxlinskiyin 150 illik yubileyinin keçirilməsi haqqında belə bir tarixi sərəncam imzaladığı üçün dərin minnətdarlığımı, hörmət və ehtiramımı bildirirəm. Azərbaycan neçə illərdir ki, müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Bu gün də sərhədlərimizdə atəş səsləri eşidilməkdədir. Hər gün Er-

sələdir: “Azərbaycan dövləti gənc nəsle xüsusi diqqət və qayğı ilə yanaşır, gəncliyin vətənpərvər ruhdə tərbiyasında silsilə tədbirlər həyata keçirilir. Sağlam ruhda yetişən gənc sabahın əsgəri, Vətənin keşikçisidir. Binəqədi rayonunda gənclər arasında hərbi-vətənpərvərlik tərbi-

Biz istənilən vaxt torpaqlarımızı düşməndən azad edə bilirik. Əgər sülh yolu ilə buna nail olunmazsa, Azərbaycan ordusu müharibə yolu ilə tez bir zamanda erməni qəsbkarlarını öz yuvasına qədər qovacaq”.

Şəmistan Nəzirli Əliağa Şıxlinskiyin həyatı haqqın-



yəsinin daha da gücləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilməkdədir. Şübhəsiz ki, belə tədbirlərin müstəqim olaraq təşkili gənclərimizin vətənpərvər, milli ruhdə yetişməsinə əvəzsiz rol oynayır. Yeniyetmə və gənclərin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə hörmət ruhunda tərbiyə olunmasında

da iştirakçılara ətraflı məlumat vermişdir. O bildirmişdir ki, Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazaxlı (indiki Salahlı) kəndində anadan olmuşdur. Anası Yəmən xanım Qayıbova məşhur şair Molla Vəli Vidadinin nəvəsi idi. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Əliağa Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirmişdir. 1904-cü illər rus-yapon müharibəsində batarya komandiri kimi vuruşmuşdur. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə “Qızıl qılınç”la mükafatlandırılmışdır. Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbiçi kimi dərəcəyə başlayan Əliağa Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi almışdır. Hərb elminin daha da dərinlənməsinə, dərəcəyə üçün yazdığı, dərəcəyə kimi istifadə olunan “Səhra topraklarının cəbhədə işlədilməsi” əsəri 1910-cu ildə çap olunmuşdur. Bundan əlavə, onun “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilmişdir. Bütün bu xidmətlərinə görə istedadlı hərbiçiyə 1912-ci ildə general-mayor rütbəsi verilmişdir. Beləcə o, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilmişdir.

Ş.Nəzirli onu da vurğulamışdır ki, 1914-cü ildə baş verən hadisələr zamanı Petroqradda artilleriya müdafiəsi general Əliağa Şıxlinskiyə tapşırılmışdır. “Artilleriyanın əlahi” kimi ad çıxarmış general sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olunmuşdur. 1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Əliağa Şıxlinskiyə doğma Vətəninə qayıtmağa sövq etmişdir. 1918-ci ilin

dekabrında artilleriya general-leytenantı yeni yaradılmış Cümhuriyyətin hərbi nazirinin müavini təyin edilmişdir.

Yazıçı-publisist görkəmli hərbi xadimin həyatının digər məqamlarına da toxunmuşdur. O bildirmişdir ki, Əliağa Şıxlinski Moskvada Hərbi İnqilab Şurasının səhra Qərargahında çalışmışdır. 1921-ci ilin yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərilmişdir. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general sonradan Qafqaz Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışmağa başlamışdır. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin olunmuşdur.

1928-ci ildə “Rusca-Azərbaycanca qısa hərbi lüğət” çap etdirən Əliağa Şıxlinski məhz buna görə SSRİ İnqilab Şurasının Fəxri fərmanı ilə təltif edilmişdir. 1929-cu ildən istefaya çıxan general-leytenant Əliağa Şıxlinski bir çox orden və medallarla (I-IV dərəcəli Anna, I-III dərəcəli müqəddəs Stanislav, II-IV dərəcəli Vladimir, IV dərəcəli Georgi ordenləri), o cümlədən Fransanın yüksək hərbi ordenləri ilə mükafatlandırılmışdır. Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də Bakıda vəfat etmişdir.

Hüseyn Əsgərov qeyd etmişdir ki, hərbi-vətənpərvərlik tərbiyəsi bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Vətənə məhəbbət, öz xalqına hörmət, ölkəsinə xor baxan düşmənlərinə nifrət hissələrini aşlayan, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizəni hədəf götürən hərbi-vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının Vətənin müdafiəsinə əsas vəzifə hesab olunur: “Hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvə hissidir. Bu, insanın öz doğma Vətəninə hədsiz məhəbbət göstərməsində, onun uğurlarını gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorumasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi-vətənpərvərlik hissi doğma yerlərə, el-obaya bağlılıqdan, anları xatı və daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini Vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir”.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxışında bildirmişdir ki, yaşadığımız dövr gənc nəslin kiçik yaşlarından hərbi ruhdə böyüdülməsini tələb edir. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da xüsusi diqqət yetirilməlidir. Hərbi xidmətin gənclər üçün həm də bir həyat məktəbi olduğunu deyən sədr müasir dövrdə gənclərin vətəndaş kimi formalaşmasında onun özünəməxsus yeri olduğunu bildirmişdir.

Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompozisiya ilə yekunlaşmışdır.

Məktəblilər üçün ekskursiya



MAIL

M.Ə.Rəsulzadə bələdiyyəsi gənc nəslin düzgün peşə seçiminə istiqamətləndirilməsi, həmçinin istehsal sahələri və istehsal prosesi ilə tanışlığı məqsədilə qəsəbənin ərazisində yerləşən 115 sayılı tam orta məktəbin şagirdlərinin “Bəhrə” biskvit fabrikinə ekskursiyasını təşkil etmişdir.

Ekskursiya zamanı “Bəhrə” biskvit fabrikinin əməkdaşları tərəfindən ekskursiya iştirakçılarının məhsullarına hazırlanma texnologiyası, qida təhlükəsizliyi barədə ətraflı məlumat verilmiş, bütün istehsal sahəsi üzrə gəzinti təşkil edilmişdir. Bildirilmişdir ki, müəssisədə məhsul istehsalı İtaliya

və Almaniyanın qabaqcıl şirkətləri tərəfindən hazırlanmış avadanlıqlarda həyata keçirilir. Fabrik istehsal etdiyi yüksək keyfiyyətli məhsulların xammallarını, əsasən, Avropa ölkələrindən – Türkiyə, Almaniya, İtaliya, Danimarka və Avstriyadan idxal edir. “Bəhrə” biskvit fabrikinin istehsal etdiyi məhsullar təmizliyi, gigiyenik normalara cavab verməsi, insan sağlamlığı üçün tam təhlükəsiz olması, yüksək keyfiyyətliliyi ilə fərqlənir. İstehsal olunan məhsullar sırasında biskvitli ruletlər, biskvitli pirojinalar, kekslər, müxtəlif növ laylı peçenyələr xüsusi yer tutur.

Məktəblilər ekskursiyadan xoş təəssüratlarla ayrılmışlar.

Sakinlərə səyyar xidmət göstərilir

MAIL

Ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı müvafiq qurumlar qarşısında qoyulmuş vəzifələrin icrası Binəqədi rayonunda uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən, Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi prosesini sürətləndirmək, vətəndaş məmnunluğunu təmin etməkdir. Gələcəkdə belə tədbirləri digər qəsəbə və yaşayış massivlərində də davam etdirmək nəzərdə tutulur.

zamanı ümumilikdə 40-a yaxın sakinə sənəd qəbul edilib. Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi Aydın Zeynalov bildirib ki, müraciət edən vətəndaşların əksəriyyəti ilk dəfə şəxsiyyət vəsiqəsi alınlardı.

Vətəndaşlara onlara göstərilən diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, ümumilikdə qarşıya qoyulan əsas məqsədlərdən biri vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi prosesini sürətləndirmək, vətəndaş məmnunluğunu təmin etməkdir. Gələcəkdə belə tədbirləri digər qəsəbə və yaşayış massivlərində də davam etdirmək nəzərdə tutulur.

Beynəlxalq Mədəniyyət günü qeyd olundu



MAIL

Aprelin 15-də Binəqədi Mərkəzi Mədəniyyət Evinə (BMME) Beynəlxalq Mədəniyyət gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan BMME-nin direktoru Zivər Abbasova mədəniyyət gününün qeyd olunma tarixi haqqında məlumat vermiş, Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ edilməsində sərbəst açmışdır.

Dünya mədəniyyətinin bir parçası olan Azərbaycan mədəniyyətinin çox qədim kökləri olduğunu söyləyən mərkəzin direktoru bu mədəniyyətin

yüksək səviyyədə inkişaf etdirilərək dünyada tanınmasında cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyəti, milli mədəniyyətimizin inkişafına verdiyi misilsiz töhfələr haqqında ətraflı məlumat vermişdir.

Sonra filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı alim Təriyel Qasımlı bu günün əhəmiyyətindən danışıbmışdır.

Tədbirin sonunda mədəniyyət evinin yaradıcı kollektivi tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş olunmuşdur.



mandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Görkəmli hərbi xadim, general-leytenant Əliağa Şıxlinski döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqlar və artilleriya nəzəriyyəsinə gətirdiyi yeniliklər nəticəsində hərbi tarixinə parlaq səhifələr yazmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən Əliağa Şıxlinski milli hərbi hissələrin təşkilində, müstəqil ordu yaradılmasında müstəsna fəaliyyət göstərmişdir. Görkəmli sərkərdə sonrakı dövrdə də öz hərbi andına sadıq qalaraq, respublikamızın silahlı qüvvələrinin formalaşmasına sanballı töhfələr vermişdir. Biz fəxr edirik ki, məktəbimiz əfsanəvi generalın adını daşıyır. Hesab edirəm ki, bu cür tədbirlər həm ordunun şəxsi heyətinin, həm də gənclərimizdə döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəlməsində mühüm əhəmiyyət

mənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi pozulur. Lakin buna baxmayaraq, igid və mətin Azərbaycan əsgərinin şücaəti sayəsində düşmən susdurulur, tərxiat-diversiya qruplarının qarşısı vaxtında və layiqincə alınır. Biz fəxr edirik ki, Azərbaycanın yenilməz, müdrik, tədbiri Ali Baş Komandanı, mübariz döyüşçüləri və ordusu, həmişə arxa-dayaq olan xalq vardır. Ordu ilə xalqın birliyi möhkəmdir, sarsılmazdır. Bu isə bizdə itirilən torpaqlarımızın tezliklə geri alınmasına əminlik yaradır. İstərdim ki, Əliağa Şıxlinskiyin adını daşıyan bu təhsil müəssisəsində gələcəyin tanınmış generalı yetişsin”.

Tədbirdə çıxış edən Binəqədi RİH başçısının müavini Aygün Əliyeva vurğulamışdır ki, bu gün gənclərin orduya hazırlanması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması dövlət başçısının fəaliyyətində prioritet mə-

ümumtəhsil müəssisələrinin rolu böyükdür. Gənclərimiz Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov kimi şəxsiyyətlərimizi tanımalı, onların həyat yolu və fəaliyyəti barədə geniş məlumatla sahib olmalıdırlar”.

Azərbaycanın güclü dövləti və güclü ordusu olduğunu deyən general Dadaş Rzayev bununla hər bir azərbaycanlının qürur duyduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır: “Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti gündən-günə artır, əsgər və gizirlərimiz, zabitlərimiz Vətənə ləyaqətlə, sədaqətlə xidmət edirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də ön cəbhədə yerləşən hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissi çox yüksəkdir, möhkəmdir. Biz istənilən vəzifəni icra edə bilirik.

Vətən mənə oğul desə...



ESMİRA ORUCOVA

Gənc nəslin Vətənə məhəbbət, xalqımızın tarixinə, milli irsimizə, milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması Binəqədi rayonunda prioritet məsələlərdəndir. Bu istiqamətdə rayonda vaxtaşırı tədbirlər həyata keçirilir.

Məhz bu cür tədbirlər silsiləsindən aprelin 18-də 300 saylı tam orta məktəbdə "Vətən mənə oğul desə..." devizi altında xeyriyyə marafonu təşkil olunub. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, RİH başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Mehriban Əsədli, məktəbin kollektivi və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə belə tədbirlərin əhəmiyyətindən danışdı.

Məktəb şagirdlərinin hazırladığı geniş konsert proqramı qonaqların böyük marağına səbəb olub. Onlar Vətən, ana, bayraq mövzusunda şeir və mahnılar söyləyiblər. Müəllimlərin xüsusi zövqlə hazırladığı şirniyyatların şagirdlər tərəfindən qonaqlara təqdim edilməsi xeyriyyə marafonuna daha bir rəng qatdı.

nuna daha bir rəng qatdı.

Məktəb direktoru İradə Xəlilova tədbirlə bağlı fikirlərini bizimlə bölüşərək bildirdi ki, gənclərin vətənpərvərlik, dövlətçilik və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm məsələlərdəndir. "Biz də gündəlik pedaqoji fəaliyyətimizdə bu məsələyə xüsusi diqqət yetiririk. Şübhəsiz ki, belə tədbirlər də gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir. Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində sinifdənxaric və məktəbdənkənar işlərin forma və üsulları müxtəlif və rəngarəng olduğundan daha maraqla qarşılanırlar. Vətənpərvərlik tərbiyəsi bilavasitə ailədən başlayır. Məktəbdə isə bu işin bütün məsuliyyəti müəllimlərin üzərinə düşür. Müəllimlər şagirdləri Vətəni qorumağa, onu səpməyə və hər qarışı uğrunda mübarizə aparmağa hər zaman hazır olmağa ruhlandırılmalıdırlar. Böyüklərə hörmət, tələbkarlıq, obyektivlik, ləyaqət və humanizm kimi əxlaqi keyfiyyətləri uca tutmaq şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində çox güclü təsir edir. Ümummilli lider Heydər Əliyev daim Azərbaycan gəncliyinə, milli-mənəvi dəyərlərə, adət-ənənələrə

hörmətlə yanaşmağı, vətənpərvər olmağı təlqin edirdi. Ulu öndərin dövlətçilik ideallarına sadıqlıq nümayiş etdirən Prezident İlham Əliyev də Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik örnəyidir".

Bu gün müstəqil dövlətimizin güclü ordusu, sağlam cəmiyyəti, gözəl rifahı olan xalqı və ən əsası, bütün dünyada böyük nüfuzu var. Dövlət müstəqilliyimiz heç də asan başa gəlməyib. Bu yolda minlərlə qurban vermişik. Vətən sevgisi bir ömür boyu qəlbimizi alovlandıran məşəldir. Bu məşəlin istisini Əhməd Cavadın himnimizə çevrilən şeirində, Məmməd Arazın "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim" beytində, Səməd Vurğunun məşhur "Azərbaycan" şeirində və digər qələm sahiblərimizin yaradıcılığında duyuruq.

Sözsüz ki, təhsil məsələlərində bu cür tədbirlərin mütəmadi təşkili yeniyetmə və gənclərin qəlbində Vətən məhəbbətini, qəhrəmanlıq hissələrini gücləndirir, torpağa, xalqa bağlılığını artırır. Vətənpərvərlik insanın daxili zənginliyidir. Bu zənginliyi qorumaq, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək hər birimizin mənəvi borcudur.

Binəqədi sakinlərinin tibbi müayinəsi davam edir

SIYAVUŞ ƏMİRLİ

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci ilin fevral ayının 2-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. Tibbi müayinənin yüksək səviyyədə aparılmasını təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb məsələlərinin təcrübəli personalı cəlb edilmişlər.

Qeyd etmək lazımdır ki, əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilir. (Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsi, Xocəsən Sağlamlıq Mərkəzi, 9, 10, 15, 25, 27 və 35 saylı şəhər poliklinikası). Sözügedən səhiyyə ocaqlarında əhalinin



tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.

25 saylı poliklinikanın baş həkimi Xatirə Xəlilova bizimlə söhbətində dedi ki, burada indiyə kimi 14 mindən yuxarı vətəndaş müayinədən keçmişdir. "Poliklinikada əhalinin tibbi-proflaktik müayinədən keçməsi üçün hərtərəfli şərait yaradılıb. Aksiyanın davam etdiyi müddətdə poliklini-

kadakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardiografiya, ultrasəs kabinetləri, habelə ehtiyac yaranarsa, digər müayinə kabinetləri əhaliyə xidmət göstərir. Müayinələr əvvəlcədən müəyyən edilmiş qrafik əsasında həyata keçirilir".

Baş həkimin sözlərinə görə, müayinələr aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin

erkən aşkarlanmasına xidmət edir: "Əlbəttə, bütün bunlar ölkə başçısı İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bizim də qarşımızda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin müayinədən keçirilməsini təmin etməkdən ibarətdir".

Gənclər arasında azərbaycançılıq məfkurəsi təbliğ edilir

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənclər arasında azərbaycançılıq məfkurəsinin təbliği" adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir aprelin 15-də Bakının Binəqədi rayonunda baş tutub. Yüz nəfərə yaxın gəncin iştirakı ilə keçirilən tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.



Tədbiri giriş sözü ilə açan TUMİB-in sədri Çingiz Bayramov əsaslı ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Qeyd edib ki, layihə çərçivəsində bu günə kimi Şəmkir, Qəbələ və Salyan rayonlarında yüzlərlə gəncin iştirakı ilə konfranslar keçirilib və Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı şeir, mahnı, rəsm və gənc jurnalistlərinin arasında yazı müsabiqəsi elan edilib.

Layihənin eksperti, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdzadə gənc nəslin üzərinə düşən vəzifələrdən danışaraq, beynəlxalq ictimaiyyətin Azərbaycan torpaqlarının işğalına göz yumduğuna diqqət çəkərək,

1 milyondan çox insanın doğma yurd-yuvasından didərgin düşdüyünü xatırladı. Tədbir iştirakçılarının diaspor təşkilatları ilə əməkdaşlığa səsləyən S.Verdzadə deyib ki, gənclərimiz müxtəlif xarici dilləri yüksək səviyyədə öyrənməklə Dağlıq Qarabağ problemini beynəlxalq ictimaiyyətin diqqətinə daha asan çatdırı bilərlər.

Anadolu Universitetinin Azərbaycan proqramlarının koordinatoru Azər Hətəmov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Azərbaycan Əmək və Sosial Münasibətlər Akade-

miyasının müəllimi Şərafəddin Şərifov və digər natiqlər mövzu ilə bağlı öz fikirlərini bölüşüb, azərbaycançılıq ideologiyasının birləşdirici mahiyyətini diqqətə çəkiblər. Sonda iştirakçılar maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb və bir qrup gənc TUMİB-in diplomları ilə təltif olunub.

Tədbirə yekun vuran Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov sonda iştirakçılar adından yaradılmış şəraitə görə rayon rəhbərliyinə minnətdarlığını bildirdi.

Binəqədidə beynəlxalq seminar keçirilib

MAIL

"Azərbaycan Könüllülük Xidməti" (AKX) Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMS) tərəfindən "Avropa Könüllülük Xidmətinə qoşul, Avropada könüllü ol!" seminarı təşkil olunub. Seminarın mövzuları "SALTO EECA" Resurs Mərkəzinin beynəlxalq təmsilçisi Natalya Nikitinanın tərəfindən tədris edilib. Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında gerçəkləşən seminarda 200-dən çox namizəd arasından seçilmiş 50 gənc iştirak edib.

Seminar Avropa Könüllülük Xidməti və Avropa Birliyinin "Erasmus+" Proqramı çərçivəsində Avropa ölkələri arasında uzunmüddətli könüllülük mübadiləsini həyata keçirmək, həmçinin iştirakçıların Avropa Könüllülük Xidməti (European Voluntary Service - EVS) ilə Avropa ölkələrində könüllü olmaq imkanı əldə edilməsi məqsədi ilə həyata keçirilib.

Tədbirin açılış hissəsində çıxış edən ARGTMS-nin sədri Şahin Seyidzadə təşkilatın beynəlxalq əlaqələrindən bəhs edib. Qurumun Avropa Gənclər Forumu, Avropa Şurası və BMT-nin gənclər proqramlarındakı fəaliyyətindən, Afrika və Şərqi Asiya ölkələri ilə



əməkdaşlıq əlaqələrindən danışdı. Qeyd edib ki, ötən il ərzində ARGTMS-nin üzvü olan 32 gənc təşkilatının nümayəndələrinin "Erasmus+" çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə iştirakı təmin olunub və azərbaycanlı gənc Avropa Könüllülük Xidməti çərçivəsində 2 aylıq Bolqarıstana göndərilib.

Açılışdan sonra təlimçi Natalya Nikitinanın rəhbərliyi ilə seminara start verilib. Seminar zamanı iştirakçılara beynəlxalq könüllülük, Avropada könüllü olmağın yolları, Avropa Könüllülük Xidmətinin üstünlükləri, Azərbaycan Könüllülük Xidməti haqqında ətraflı məlumat verilib, iştirakçıların bu istiqamətdə sualları cavablandırılıb.

Məlumat üçün qeyd edək ki, Avropa Könüllülük Xidməti (European Voluntary Service - EVS) gənclərin öz ölkələrindən fərqli ölkələrdə könüllülük fəaliyyətini təşkil edən beynəlxalq nüfuzlu proqramdır. Proqram çərçivəsində könüllülərin nəqliyyat, viza, qida və yaşayış xərcləri Avropa Komissiyası tərəfindən qarşılanır. Avropa Könüllülük Xidmətinin Azərbaycan modeli olan Azərbaycan Könüllülük Xidməti də Azərbaycan gənclərinin proqramda iştirakını və Avropada könüllülük fəaliyyətini təşkil edir. Bu istiqamətdə proqramın Fransa, Bolqarıstan, Türkiyə, Portuqaliya, Rumıniyadan olan təşkilatlarla əməkdaşlığı mövcuddur.

"Azərbaycan Könüllülük Xidməti" Proqramı, həmçinin, 2013-cü ildən Azərbaycanda ilk dəfə olaraq regionlararası könüllü mübadiləsini həyata keçirir. Proqramın 2014-cü ildə gerçəkləşdiriyi layihə Azərbaycanın 13 regionundan 15 Gənclər evini əhatə edib. Layihədə 15 könüllünün rəhbərliyi ilə qruplarda 20 könüllü, ümumilikdə 35 gənc iştirak edib. Könüllülər 1 aylıq ezam olunduqları digər regionun Gənclər evində qrup rəhbəri ilə bəzə müxtəlif istiqamətlərdə fəaliyyət göstəriblər.

Yeniyetmə rəssamının sərgisi təşkil olunub

MAIL

Binəqədi rayonu 144 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Surxay Nadirzadənin rəsm sərgisi keçirilib. Sərgidə balaca rəssamın yaradıcılıq dünyasına nəzər salınıb.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Elnur Məmmədov, 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Ləman Əliyeva, məktəbin direktoru Həcər Mahmudova, rəssamın valideynləri, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildirdilər ki, əsl fitri istedad insan doğulanda onunla birlikdə dünyaya gəlir. Bu istedad kiçik yaşlardan üzə çıxmağa başlayır. Hər bir istedadlı insanın fərqli bir dünya-



si olur. 13 yaşlı rəssam Surxay Nadirzadənin də kiçik, ancaq zəngin, səhri dünyası var. Bu nu balaca rəssamın çəkdiyi şəkildə, eləcə də düzəldiyi kiçik heykəllərdə görmək olar.

Fərqli mövzularda əsərlər yaradan balaca rəssamın öz arzusu var. Surxay Nadirzadə

bizimlə söhbətdə bunları bildirdi: "3 yaşından rəssamlığa həvəsim var. Uşaqlıqdan şəkil çəkirdim. Çəkdiyim rəsmlər əsasən təbiət və vətənpərvərlik mövzusunda". Surxay ilk rəsm dərslərini Tofiq İsmayilov adına Uşaq Gənclər Yaradıcılıq sarayında Sara Əfəndiyevadan alır və bu gü-

nə qədər də Sara xanım ona rəssamlığın sirlərini öyrədir. Tədbir iştirakçıları Surxay Nadirzadənin əl işləri ilə də tanış olublar. Burada 75-dən artıq rəsm əsəri nümayiş olunub.

Sonda gənc rəssam məktəbin xüsusi diplomu ilə təltif edilib.

"BAKİ-2015" AVROPA OYUNLARINA DOĞRU...

Bakı Atıcılıq Mərkəzi I Avropa Oyunlarına tam hazırdır

ESMİRA ORUCOVA

Azərbaycanda bədən tərbiyəsi və idmanın kütləviləşməsinə, gənclərin fiziki və mənəvi hazırlıqlarının yüksəlməsinə dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir. Respublikamızda idmanın maddi-texniki bazasının gücləndirilməsi üçün paytaxt və bölgələrdə müasir standartlara uyğun Olimpiya idman kompleksləri, idman qurğuları tikilərək gənc nəslin istifadəsinə verilir. Bütün bunlar dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur.

Bu il paytaxtımız daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. Birinci Avropa Oyunları ilk dəfə olaraq Bakıda təşkil olunacaq. İyun ayının 12-28-də keçiriləcək bu mötəbər tədbirə hazırlıq işləri yüksək səviyyədə davam edir. İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı tədbirlərin mühüm tərkib hissəsi olan Bakı Atıcılıq Mərkəzində də hazırlıq işləri yüksək səviyyədə başa çatdırılıb. Paytaxtın Binaqədi rayonunda yerləşən Bakı Atıcılıq Mərkəzinin açılış mərasimində Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehrriban xanım Əliyeva və ailə üzvləri iştirak ediblər.



İlham Əliyevin idmançılarına müzakirəyə dəstək sayəsində bu sahədə uğurlarımız daha da artır. Sırr deyil ki, hər hansı sahədə nəticənin qazanılması üçün yüksək səviyyədə şəraitin yaradılması vacib amildir. Ölkəmizdə inşa olunan idman qurğuları da gənclərin bu sahəyə olan marağını artırmaqla yanaşı, idmanda rəqabəti gücləndirir. Bu yaxınlarda istifadəyə verilmiş Bakı Atıcılıq Mərkəzi Azərbaycan gənclərinə xidmət etməyə çalışır. Əsas məqsəd idmana öz töhfəmizi vermək, paytaxt və Binəqədi sakinlərinin bədən tərbiyəsi və idmanla məşğul olmalarını təmin etməkdir. Əsas məqsəd idmana öz töhfəmizi vermək, paytaxt və Binəqədi sakinlərinin bədən tərbiyəsi və idmanla məşğul olmalarını təmin etməkdir.

Mərkəzin fəaliyyəti barəsində bir qədər ətraflı məlumat verərdiniz.

– Bakı Atıcılıq Mərkəzi idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və

On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti var. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 346 oturmaq quraşdırılıb. Əlli metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bəcağını sınağa imkan verir.

Üç yüz metrlik məsafəyə yarımqapalı atış tirində də idmançıların yüksək səviyyədə yarışmaları üçün hərtərəfli imkanlar yaradılıb. Burada eyni vaxtda 40 idmançı mübarizə apara biləcək. Final nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı yarışacaq. Güllə atıcılığı binasında Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə uyğun olaraq qurulan zalların hər birində idman-

ları Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq. Bu istiqamətdə daha hansı işlər görülüb?

– İdman kompleksinin istifadəyə verilməsi ilk Avropa Oyunları zamanı bu idman növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq. Müasir idman qurğuları, mövcud komplekslərin ən yüksək səviyyədə yenidən qurulması və yeni idman obyektlərinin inşası bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlanan bütün layihələr uğurlu, həm də vaxtında icra olunur. Müasir idman qurğularının yalnız Bakıda deyil, eləcə də regionlarda inşası isə ölkəmizdə gənclərin idmana marağının artırılması və idmanın kütləviləşməsinin təmin edilməsi istiqamətində atılan addımların ardıcıl xarakter aldığı nümayiş etdirir. Bu cür layihələrin reallaşdırılması, eyni zamanda, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsinə mühüm rol oynayır. Müasir idman infrastrukturuna malik Azərbaycan, eyni zamanda, beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir.

Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Bakı Atıcılıq Mərkəzinin istifadəyə verilməsi də görülən tədbirlərin mühüm tərkib hissəsidir. Onu da xatırladaq ki, bu mərkəz Avropada ən böyük atıcılıq komplekslərindən biridir. Mərkəzdə 495 yerlik yerüstü, həmçinin 26 yerlik VIP avtomobil dayanacaqları da inşa olunub. Burada həm içməli su anbarı, həm də yağınca qarşı su anbarı, qazanxana və nasosxana, transformator və generator məntəqələri var. İdman obyekti ayrıca qaz, su, kanalizasiya, elektrik, rabitə, yüksək sürətli internet xətləri ilə təchiz edilib. Burada havalandırma, yanğınxəbərvərici və yanğınsöndürmə, işıqlandırma sistemləri, təhlükəsizlik kameraları quraşdırılıb. Mərkəzdə mühafizə sistemi yüksək səviyyədə təşkil edilib.

Paytaxtımızda Avropa Oyunlarının ən yüksək səviyyədə təşkil olunacağı heç kimdə şübhə yaratmır. Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında da vurğulayıb ki, biz Avropa Oyunlarını Olimpiya oyunları səviyyəsində keçirəcəyik. İnanırıq ki, bu möhtəşəm idman tədbirindən sonra ölkəmiz Yay Olimpiya Oyunlarına da ev sahibliyi hüququnu qazana biləcək. Fərsətdən istifadə edib ilk Avropa Oyunlarında çıxış edəcək bütün idmançılarımıza uğurlar arzulayırıq.

Avropa Oyunlarına test xarakterli yarışlar keçirilib

ESMİRA

İyunun 12-28-də paytaxtımızda təşkil olunacaq ilk Avropa Oyunlarına az müddət qalır. Bu yarışlarla bağlı hazırlıq işlərinin son mərhələsi icra olunmaqdadır. Bu günlərdə güllə və boks idman növü üzrə sınaq yarışları təşkil olunmuşdur.

Əhali arasında aparılan sorğunun nəticəsinə əsasən, I Avropa Oyunlarında azərbaycanlı idmançı və azarkeşlər arasında ən çox marağa səbəb olan da məhz güllə və boks yarışlarıdır. İlk Avropa Oyunları güllə üzrə 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verəcək. Bu yarışlarda sərbəst güllə, yunan-Roma gülləsi və qadın gülləsi üzrə təmsilçilərimiz

mişdir. Həmçinin, turnirin mükafatlandırma mərasimi "Bakı-2015"də planlaşdırıldığı formada keçirilmişdir.

Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə gülləçiləri qalib adı uğrunda mübarizə aparmışlar. İlk yarış günündə yeniyetmələr arasında yunan-Roma gülləsi üzrə 92 pəhləvan çıxış etmişdir. Təmsilçilərimiz 3 qızıl, 8 gümüş və 9 bürünc medalla komanda hesabında birinci olmuşdur. İran və Gürcüstan komandaları isə müvafiq olaraq 2-3-cü yerdə qərarlaşmışlar.

Gənclər arasında yunan-Roma gülləsi üzrə 102

lar Azərbaycan Gülləç Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunmuşdur.

Aprəlin 15-19-da isə "Baku Cristall Hall"da boks üzrə birinci Avropa Oyunlarına test xarakterli daşıyan "Böyük İpək yolu" beynəlxalq turniri keçirilmişdir. 11 ölkədən 83 idmançının iştirak etdiyi yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Özbəkistan, Qazaxıstan komandaları mübarizə aparmışlar. Turnir kişilər arasında 5, qadınlar arasında 10 çəki dərəcəsinə təşkil olunmuşdu.

Turnirdə ölkəmizi 23 kişi, 6 qadın boksçu təmsil etmişdir. Kişilər arasında



çıxış edəcəklər. İyunun 13-dən 18-dək Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışlarda 480 kişi və qadın gülləçi 24 müxtəlif çəki kateqoriyası üzrə Avropa Oyunlarının qalibi adı uğrunda mübarizə aparaçaqlar.

Aprəlin 16-dan 19-dək Heydər Əliyev adına İdman Arenasında yeniyetmə və gənc gülləçilər arasında Azərbaycan Gülləç Federasiyasının kuboku uğrunda beynəlxalq turnir keçirilmişdir. Qeyd etdiyimiz kimi, bu yarışlar Avropa Oyunlarına test xarakterli daşıyır. Fərqli formata keçirilən yarışlarda 450-yə yaxın gülləçi bacarığını nümayiş etdirmişdir. Turnir Dünya Gülləç Birliyinin mövcud qaydaları əsasında təşkil olunmuş və beynəlxalq qurum tərəfindən döşəklərə rəng dəyişikliyi tətbiq edil-

idmançı çıxış etmişdir. Gənc gülləçilərimiz yarış gününü 9 medalla – 4 qızıl, 2 gümüş və 3 bürüncə başa vurmuşlar. Yarışların üçüncü günü 128 yeniyetmə sərbəst gülləçi qüvvəsini sınaqlıdır. Komandamızın üzvləri 4 qızıl, 3 gümüş və 8 bürünc medala sahib çıxmışlar.

Aprəlin 19-da gənc sərbəst gülləçilərimiz 9 medal qazanmışlar. Bunlardan 5-qızıl, 1-gümüş, 3-ü bürünc olmuşdur. Ümumilikdə, Azərbaycan gülləçiləri 16 qızıl, 14 gümüş və 23 bürünc medal əldə etmişlər. Beləliklə, Azərbaycan Gülləç Federasiyasının Kuboku uğrunda keçirilən ənənəvi beynəlxalq turnirdə ümumilikdə 53 medal qazanan Azərbaycan yığması birinci olmuşdur. Komanda hesabında Türkiyə ikinci, Rusiya komandası üçüncü yeri tutmuşdur. Qalib və mükafatçı-

döyüşlər hərəsi üç dəqiqə olmaqla 3, qadınlar arasında döyüşlər isə hərəsi iki dəqiqə olmaqla 4 raunddan ibarət olmuşdur. Test xarakterli yarış boksçularımız üçün uğurla yekunlaşmışdır: idmançılarımız 7 qızıl, 3 gümüş və 4 bürünc medalla komanda hesabında fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmışdır.

Məlumat üçün bildirək ki, ilk Avropa Oyunlarında boks yarışları "Baku Cristall Hall"da təşkil olunacaq. İyunun 12-dən 24-dək keçiriləcək yarışlarda 330 boksçu qalib adı uğrunda mübarizə aparaçaq. Kişi idmançıları arasında 49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq və +91 kq çəkilərdə mükafatçılar müəyyənləşəcək. Xanım boksçular isə 51 kq, 54 kq, 60 kq, 64 kq və 75 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar.



Səhifələrində mütəmadi olaraq rayon ərazisində yerləşən idman qurğuları və mərkəzləri barəsində ətraflı yazılar dərc edən "Binəqədi" qəzeti bu dəfə yolunu Bakı Atıcılıq Mərkəzindən aldı. Mərkəzin direktoru Bəyali Hacıyev bizi bu möhtəşəm idman ocağının fəaliyyəti ilə yaxından tanış etdi.

– Bəyali müəllim, son dövrlər idmanın kütləviləşməsinə əsasən, idmanın maddi-texniki bazasının gücləndirilməsi üçün paytaxt və bölgələrdə müasir standartlara uyğun Olimpiya idman kompleksləri, idman qurğuları tikilərək gənc nəslin istifadəsinə verilir. Bütün bunlar dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur.

Bu sahəyə bağlı bir insan kimi, ölkəmizdə idmanın inkişafı məni çox sevindirir. İdmançılarımız hər il müxtəlif mötəbər yarışlarda böyük uğurlara imza atırlar. Sözsüz ki, bu uğurların əsası ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir. Azərbaycan Prezidenti cənab

məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil üçün hər cür şərait var. Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır. Baş plana əsasən, ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. İdman obyektinin ərazisi genişləndirilərək 19,4 hektara çatdırılıb. Burada geniş quruculuq işləri aparılıb, yaşillıq zolaqları salınıb, ətraf abadlaşdırılıb. Mərkəzin güllə atıcılığı binası müasir səviyyədədir. Binada müxtəlif funksional sahələr, o cümlədən kafe, VIP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-xidmət otaqları, 55 yerlik 2 konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitness zalı var. Güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafəyə atış üzrə yarışlar keçiriləcək. Güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən "Siuz Ascort" markalı (İsveçrə) müasir elektron sistemlər və avadanlıqlar quraşdırılıb.

çılara, hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqlar yaradılıb. Binanın ikinci mərtəbəsində atıcılıq zallarının nəzarət otaqları və baxış eyvanı, təlim-tədris, məşqçi, iclas otaqları və digər inzibati-texniki otaqlar var. Stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışlar və məşqlər keçiriləcək. Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa olunub. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkəti üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. İtaliyanın "Mattarelli" markalı hədəftullayıcıları Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verən avadanlıqlardır. Mərkəzdə idmançıların və məşqçilərin, həmçinin qonaqların qalmaları üçün mehmanxana binası da inşa edilmişdir. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqların istirahəti məqsədilə yüksək şərait yaradılıb. Binada, həmçinin, inzibati otaqlar da fəaliyyət göstərir.

– Bəyali müəllim, ilk Avropa Oyunlarının proqramına daxil olan atıcılıq yarış-

Məktəblilər rayon birinciliyində...



244 №li tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2014-cü il tarixli 183 sayılı sərəncamına əsasən rayon orta ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanı təbliğ və inkişaf etdirmək, məktəblilər idman fəal məşğul olmağa cəlb etmək, həmçinin yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəliliyinin artırılması məqsədilə 2014-

2015-ci tədris ili ərzində keçirilməsi nəzərdə tutulan Binəqədi rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan "Marş irəli" devizi ilə "Vətənin müdafiəsinə hazırım" poliatlon çoxnövcüülüü üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yeniyetmə və gənclər arasında baş tutan yarışda komandalar 4 mərhələ üzrə (qumbara atma, 100 və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma) qüvvələrini sınaqlıdır. Yekun nəticələrə əsasən komanda hesabında I yeri 567 xalla Binəqədi rayon 244 №li tam orta məktəbin komandası layiq görülmüşdür. Şəxsi hesabda isə I yeri 155 xalla Binəqədi rayon 244 №li tam orta məktəbin 10-cu sinif şagirdi Rəfael Həsənlı tutmuşdur.

ta məktəbin komandası isə III yerə layiq görülmüşdür.

→ idman

**Binəqədi döyüşçüləri ölkə çempionatını
12 medalla başa vurublar**

Gənclərin Vətənə və dövlətə sədaqət, respublikamızın ərazi bütövlüyünün müdafiəsinə hazırlıq ruhunda tərbiyəsi müharibə şəraitində yaşayan ölkəmiz üçün aktual məsələlərdəndir. Bu baxımdan, onların hərbi-vətənpərvərlik hissələrini gücləndirən idman növləri ilə məşğul olmaları son dərəcə vacibdir.

Bu gün ölkəmizdə taekvondo, karate, kung-fu, kung-fu sanda, uşu-sanda, aykido, mix fayt, pençak silat və s. kimi populyarlığa malik döyüş növləri tədris olunur. Bu idman növləri bütün dünyada sevilir, gənclərin böyük bir qismini öz ətrafına toplayır.

larda qızıl və gümüş medallar qazanıb. Məşqçilər bu idmanın böyük gələcəyinin olduğuna inanırlar.

Bu yaxınlarda Cəilabad Olimpiya İdman Kompleksində yeniyetmə, gənclər və böyüklər arasında kung-fu sanda üzrə Azərbaycan çempionatı keçirilmişdir. 200-ə yaxın idmançının qüvvəsini sınağı çempionatda "Fighter" İK-nın 16 döyüşçüsü qalib adı uğrunda mübarizə aparmışdır. Binəqədi idmançıları 2 qızıl, 6 gümüş və 4 bürünc medalla komanda hesabında 3-cü yeri tutmuşlar.

Mərkəzin direktoru Tural Rəfiyev çempionatda +90 kq çəki dərəcəsində



Binəqədi rayonunda fəaliyyət göstərən idman klubları və bölmələrində də adçıqılən idman növləri üzrə bölmələr fəaliyyət göstərir. Belə klublardan biri də "Fighter" idman mərkəzidir. Mərkəzin təmsilçiləri ölkədaxili və beynəlxalq yarışlarda çıxış edərək uğurlu nəticələr göstərirlər. İdman ocağının perspektivli idmançılarından biri də Xəyal Əliyevdir. Yeniyetmə döyüşçü indiyəqədər iştirak etdiyi yarış-

gümüş medal qazanmışdır. Qızıl medalları Uğur Həsənzadə (+75 kq) və Seyfi İsmayılzadə (52 kq) əldə etmişdir. Xəyal Əliyev (33 kq), Miryaqub Əhədov (42 kq), Qorxmaz Abdullayev (52 kq), Saim Mehdiyev (70 kq), Hacı Əliyev (+75 kq) 2-ci olmuşlar. Fərid Sevixanov (36 kq), Faiq Əlizadə (39 kq), Mais Abasov (56 kq) və Mədət Həsənzadə (+75 kq) isə bürünc medalla kifayətlənmişlər.



→ mədəniyyət

**Mədəniyyət Festivalında
Azərbaycan da təmsil olunacaq**

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirişlər ki, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi mayın 14-dən 17-dək Utrext şəhərində keçiriləcək festivala hazırlıq işlərinə başlayıb. Birliyin sədri Mayisə Ağamirzəyeva deyib ki, bu il üçüncü dəfədir təşkil ediləcək festivalın və "İmkan Vəqfi"nin rəhbəri Zəkəriyyə Arslanla görüşündə Azərbaycan tərəfindən təqdim olunacaq proqram müzakirə edilib.

Festivalda Birliyin ölkəmizlə bağlı hazırladığı böyük lövhə qurulacaq. Lövhədə Azərbaycanın dövlət atributlarını, mədəniyyətini və tarixini əks

etdirən eksponatlar və suvenir-lər, milli geyimlərimiz, yeməklərimiz, Azərbaycan haqqında kitab və açıqcalar nümayiş etdiriləcək.

Bundan başqa, festivalda Bakının Nizami rayonunun Uşaq və Gənclər Yaradıcılıq Birliyinin "Azərbaycan inciləri" uşaq rəqs qrupu, Niderlandda fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının rəhbəri, müğənni-bəstəkar Firəngiz Bağirova Azərbaycanın milli və bəstəkar musiqiləri ilə çıxış edəcəklər. Tədbirdə Niderlandda yaşayan rəssamlar Rasim Hüseynov və Vəfa Hüseynovanın rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdiriləcək.

**Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində
növbəti musiqi axşamı**

Aprelin 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində növbəti musiqi axşamı təşkil olunub.

"Laut Kafig ətrafında" mövzusunda gecədə İsvetçərədən gəlmiş ansamblın ifasında azərbaycanlı-Türkdər Qasımda və Rütəf Xəlilov,

İtaliya bəstəkarı Nicolo Castiglioni, Koreya və alman bəstəkarı Youndhi Pagh-Pagan və başqalarının əsərləri səsləndirilib.

Tədbirdə isveçrəli gitara ifaçısı Xristof Jaggin, fleytaçı Avital Cohenin səsləndirdiyi, dinləyicilərin zövqünü oxşayan həzin musiqilər, peşəkar ifalar alqışlarla qarşılanıb.

Konsertdə "Yoxuş", "9 rübai", "Laut Kafig", "Bir daha" əsərləri dinləyicilərin zövqünü oxşayıb.

"Canlı klassika-2015" müsabiqəsi

Aprelin 23-də Binəqədi Mərkəzi Mədəniyyət evində "Canlı klassika-2015" müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 15-dək isə beynəlxalq onlayn final mərhələsi həyata keçiriləcək və ölkəmizi təmsil etmək üçün seçilmiş

oxucular iyunda Moskvada baş tutacaq "Canlı klassika-2015" müsabiqəsinin super finalında iştirak edəcəklər.

Bildirilib ki, final mərhələsində bütün iştirakçı ölkələrin təmsil edən 20 namizəd çıxış edəcək. Finalda ən çox bal toplamış 3 namizəd qalib elan edilərək qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

→ xarici xəbərlər

**Meşə yanğını ciddi fəsadlar
tərədib**

"Reuters" in məlumatına görə ABŞ-ın Florida ştatında güclü meşə yanğını ciddi fəsadlar tərədib. Təbii fəlakət nəticəsində 400 hektardan çox meşə sahəsi məhv olub. Yanğınla mübarizəyə onlarla yangınsöndürən və helikopter cəlb edilib. Təh-

lükəsizlik tədbirləri çərçivəsində 200 evin elektrik enerjisi kəsilib.

Yüksək temperatur və güclü külək yanğına mübarizəni daha da çətinləşdirir. Yanğının Uest Kendal şəhərinə də keçməsinin ehtimalı var.

**ABŞ Yəmənin sahillərinə
daha 2 hərbi gəmi göndərib**

Yəmənin Taiz şəhərində Husilər və onları dəstəkləyən sabiq prezident Əli Abdullah Salihin tərəfdarları ilə ordu qüvvələri arasında şiddətli qarşıdurmalar qeydə alınıb. "Əl-Cəzirə"nin xəbərinə görə, döyüşlər zamanı Husilərin 15 silahsız öldürülmüş, bir neçəsi yaralanıb. Ədən şəhərində isə könüllülərdən ibarət dəstələr Ədən aeroportu yaxınlığında üsyançılarla döyüşlərdən sonra onları mövqelərindən geri çəkməyə məcbur edib.

Burada ölənlərin sayı barədə məlumat verilməmiş də hər iki tərəfdən itkilərin ol-

duğu bildirilir. Bundan əlavə, koalisiya dövlətləri Husilərə qarşı hava zərbələrinin yeni mərhələsinə başlayıb. Aviazərbələr zamanı içərisində ballistik raketlərin və digər silahların olduğu böyük anbar məhv edilib. Bildirilir ki, yeni mərhələdə əsas məqsəd Husilərin irəliləməsinin qarşısını almaq və mülki şəxslərə humanitar yardımın çatdırılması işini asanlaşdırmaqdır. Bu arada ABŞ-ın Müdafiə Nazirliyi Yəmənin sahil suları yaxınlığına daha 2 hərbi gəmi göndərdiyini bəyan edib. Bununla da bölgədəki ABŞ gəmilərinin sayı 9-a çatıb.

→ maraqlı

**İlk üzən şəhərin tikintisinə
hazırlıq görülür**

ABŞ-ın San-Fransisko şəhərində yerləşən Dənizdə Yaşayış Məskənləri İnstitutu ilk üzən şəhərin tikintisinə və hüquqi sənədləşməsinə hazırlıq işləri görür.

TASS informasiya agentliyini xəbər verir ki, dəniz sularında yeni növ yaşayış məntəqəsi artıq 2020-ci ildə yarana bilər. Bu şəhərdə yaşayış evlərinin hər kvadratmetri alıcıya 5425 dollara başa gələcək. İnstitutun mütəxəssisləri üzən şəhərin layihəsi üzərində artıq bir neçə ildir işləyir, eyni zamanda internet vasitəsi ilə öz layihələri üçün vəsait toplayırlar.

Layihə müəllifləri üzən şəhərin özünün muxtar siyasi və sosial təhsil, iqtisadiyyat və vergi sisteminin olacağını bildirirlər.

İndi onlar bu cür yaşayış məntəqələrinin hüquqi statusunu müəyyən edən müvafiq beynəlxalq razılaşmanın hazırlanması ilə məşğuldurlar. İlk üzən şəhərin həmin razılaşmanı imzalayan dövlətin yaxınlığında yerləşəcəyi istisna edilmir. Hazırda Sakit okeanın bəzi ada dövlətləri ilə belə bir şəhərin tikilməsi üçün ilkin məsləhətləşmələr aparılır.

**"Ağıllı" fəsadlara malik
göydələnlər**

Beynəlxalq arxitektura kompaniyası "Aedas"ın mütəxəssisləri Birləşmiş Ərəb Əmirliyində "Al Bahar Towers" adlandırılan 2 göydələnin layihəsini həyata keçiriblər. Tikinti işləri 2012-ci ildə başa çatıb.

Əbu-Dabi şəhərinin İnvestisiya Şurası üçün nəzərdə tutulmuş göydələnlər "ağıllı" fəsadları ilə seçilir.

İnnovativ, kompyuterlə

idarə olunan dinamik fəsad günəşin hərəkətindən asılı olaraq açılı və ya bağlana bilər.

Binanın bu xüsusiyyəti yandırıcı günəş şüalarının içəriyə daxil olmasının 50 faizədək qarşısını alır ki, bu da otaqlardakı havanın kondisionerlə normal tənzimlənməsinə şərait yaradır.

Hündürlüyü 145 metr olan göydələnlərdə təqribən minədək insan çalışır.

**Binəqədi Rayon İcra Hakimiyyətinin
Sakinlərin
Müraciət Xidməti**

**Sizin zənginiz bizim
üçün çox əhəmiyyətlidir!**

www.binegedi-ih.gov.az